



AZƏRBAYCANIN BÜTÖVLÜYÜ, MÜSTƏQİLLİYİ VƏ TƏRƏQQISI

RESPUBLIKA

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

29 MART 2018-ci il CÜMƏ AXŞAMI № 68 (6101) GÜNDƏLİK İCTİMAİ-SİYASİ, SOSIAL-İQTİSADİ QƏZET WWW.RESPUBLIKA-NEWS.AZ

İran Prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri

Rəsmi qarşılanma mərasimi

Martin 28-də Azərbaycan Respublikasına rəsmi səfərə gələn İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin rəsmi qarşılanma mərasimi olub. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydana İran Prezidentinin şərfinə fəxri qarovul dəstəsi düzülüşdü.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhanini qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi İran Prezidentinə raport verdi.

Prezident İlham Əliyev və Prezident Həsən Ruhani fəxri qarovul dəstəsinin qarşısından keçdilər.



İran Prezidenti Azərbaycan əsgərlərini salamladı. İranın və Azərbaycanın dövlət himnləri səsləndi.


Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Həsən Ruhaninə, İran nümayəndə heyətinin üzvləri Prezident İlham

Əliyevə təqdim olundu. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçdi.

Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Həsən Ruhani rəsmi foto çəkildilər.

AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Həsən Ruhaninin təkbətək görüşü olub



Martin 28-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin təkbətək görüşü olub.

AZƏRTAC xəbər verir ki, dövlət başçıları görüşdə çıxış etdilər. Prezident İlham ƏLİYEV dedi:

- Hörmətli cənab Prezident, Azərbaycana xoş gəlmisiniz. Sizi görməyimə çox şadam. Əminəm ki, səfər çox uğurlu olacaq, İran-Azərbaycan dostluq və qardaşlıq əlaqələri inkişaf edəcək. Bizim aramızda çox sıx əlaqələr mövcuddur. Bütün sahələr üzrə çox yaxşı əməkdaşlıq edirik. Həm siyasi, həm iqtisadi, mədəni, enerji, nəqliyyat - bütün sahələrdə yaxşı nəticələr var və bu gün im-

zalanacaq sənədlər əlaqələrimizin inkişafına yeni təkan verəcək. Bizim görüşlərimiz müntəzəm olaraq keçirilir. Görüşlər zamanı əldə edilmiş razılaşmalar, verdiniz tapşırıqlar yerinə yetirilir. Bunun nəticəsində bu gün İran-Azərbaycan əlaqələri ən yüksək zirvəyə çatmışdır. Bir daha xoş gəlmisiniz.

*** Prezident Həsən RUHANI dedi:

- Çox şadam cənab Prezident. Biz bu Novruz bayramı günlərində Sizin ölkənizin və xalqınızın qonağıyıq. Regionun iki böyük milləti, iki böyük xalqı ortaq tarix və mədəniyyətə sahibdir. Eyni zamanda, ortaq məqsədlər də müəyyənləşdirilib ki, qarşdakı hədəflərə nail olunsun. Çox seviniyəm ki, hər dəfə Sizinlə görüşürük. Bunun şahidi oluruq ki, iki ölkənin əlaqələrində inkişaf əldə

etmişik. Ötən bir neçə ildə biz on dəfə görüşmüşük, yeni, üzvbüz görüşmüşük. Bu da göstərir ki, iki ölkənin əlaqələri səmimiyyətə söykənir. Keçmişdə razılaşdığımız məsələlər bu gün öz töhfəsini verir və sabah da biz bir neçə açılışın şahidi olacağıq. Budəfki səfərimizdə də əldə edəcəyimiz razılaşmalar qətiyyətlə deyə bilərəm ki, iki ölkənin əlaqələrinin inkişafına xidmət edəcək. Biz Azərbaycanın təhlükəsizliyini və suverenliyini öz təhlükəsizliyimiz və suverenliyimiz hesab edirik. İki dövlət, iki millət və iki xalqın iradəsi ilə biz bu əlaqələri daha da inkişaf etdirməliyik. Zati-alininizin və xalqınızın qonaqpərvərliyinə görə bir daha təşəkkür edirəm.

*** Prezident İlham ƏLİYEV: Sağ olun.

AZƏRTAC



İran Prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri

Azərbaycan və İran prezidentlərinin geniş tərkibdə görüşü



Martin 28-də təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

AZƏRTAC xəbər verir ki, prezidentlər görüşdə çıxış etdilər.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

- Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar.

Mən Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. İlk növbədə, Sizi və bütün qardaş İran xalqını Novruz bayramı münasibətilə təbrik etmək istəyirəm, İran xalqına xoşbəxtlik, firavanlıq arzulayıram.

Sizin səfəriniz çox böyük əhəmiyyət daşıyır. Biz son dörd il ərzində on dəfə görüşmüşük və hər bir görüşün böyük mənası, əhəmiyyəti var. Bu illər ərzində İran-Azərbaycan əlaqələri ən yüksək zirvəyə çatmışdır. Biz məsələləri dostluq, qardaşlıq şəraitində müzakirə edirik. Əldə edilmiş razılaşmalar icra olunur.

Biz bu gün məhdud tərkibdəki görüşdə bu barədə danışdıq. Bir daha demək istəyirəm ki, əldə edilmiş bütün razılaşmalar icra olunur və bu, ölkələrimizi bir-birinə daha da yaxın edir.

Biz siyasi, iqtisadi, mədəni, energetika, nəqliyyat - bütün sahələrdə uğurlu əməkdaşlıq edirik. Bu əməkdaşlığın gözəl nəticələri var. Bu günə qədər bir çox ikitərəfli sənədlər imzalanmışdır. Onlar icra edilir. Bu gün də imzalanacaq sənədlər əməkdaşlığımız üçün yeni imkanlar açacaq. İmzalanacaq sənədlər, o cümlədən Xəzər dənizində birgə işləməyimizi, Astara-Rəşt dəmir yolunun tikintisini nəzərdə tutur və digər sənədlər, əlbəttə ki, ölkələrimizi bir-birinə yaxınlaşdırmaq üçün xüsusi əhəmiyyət daşıyır.

Əsas məsələ ondadır ki, biz səmimi əməkdaşlıq edirik. Bizim aramızda çox sıx əlaqələr var. Dövlətlərarası əlaqələr sağlam zəmində qurulur. Qarşılıqlı inam var və nəticələr də bu amillərin bariz təzahürüdür.

Mən bir daha Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Əminəm ki, səfər çox uğurlu olacaq və İran-Azərbaycan əlaqələrinin inkişafı üçün yeni imkanlar açılacaq.

* * *

İran Prezidenti Həsən RUHANİ dedi:

- Cənab Prezident, mən və mənə müşayiət edən nümayəndə heyəti çox şadiq ki, bu gün və sabah Sizin və dost, qardaş Azərbaycan xalqının

qonağıyıq. Bu günlər bizim üçün şadlıq günləri və Novruz bayramıdır ki, bu da qardaş xalqların ortaq bayramıdır.

Zəti-aliləri, Sizin dövlətinizə və bütün Azərbaycan xalqına uğurlar arzulayıram. İnşallah, iki böyük İran və Azərbaycan xalqlarını qarşıda xoş günlər və aylar gözləyir. Çox şadam ki, ötən illər ərzində Sizinlə birlikdə keçirdiyimiz görüşlərin, habelə nazirlərin, müstəqil komissiyaların və səfirlərin gördüyü işlərin səmərəli nəticələrinin şahidiyəm. Əməkdaşlığımız təkcə iki ölkənin deyil, həm də bütün bölgənin xeyrinədir. Şimal-Cənub dəhlizi çərçivəsində Rəşt-Astara dəmir yolunun çəkilişi istiqamətində tərəfdaşlığımız qiymətli sərfəli, rahat və qısa yol olmaqla hər iki dövlət və həm də bölgənin ölkələri, hətta Afrika, Asiya qitələri üçün faydalı olacaqdır. Bu, onun göstəricisidir ki, əməkdaşlığımız bölgənin və dünyanın mənafeyinə xidmət edir. Xəzər dənizində başladığımız yeni əməkdaşlıq o mənani daşıyır ki, Allahın verdiyi bu nemətdən, yəni, Xəzər dənizinin sahiləni ölkələrə verdiyi töhfəsindən maksimum dərəcədə bəhrələmək.

Əslində, qərarın qəbul edilməməsinin nəticəsidir ki, böyük bir sərvət istifadəsiz qalıbdır. Biz ya əmək resurslarının, ya pulun, ya sərmayənin, ya da sərvətin istifadəsiz qalmasının tərəfdarı deyilik. Biz qarşılıqlı səylər və əməkdaşlıq yolu ilə bu sərmayədən yararlanma bilirik və hər iki xalq onun şahidi ola bilər ki, Xəzər dənizi inkişaf, sülh və dostluq dənizidir. Bu dəniz qardaşlıq əlaqələrimizi daha da gücləndirir. Qarşılıqlı sərmayə qoyuluşu və sabah açılışı olacaq bəzi layihələr onu göstərir ki, hər iki dövlət münasibətlərimizin genişləndirilməsi istiqamətində addımların atılmasında, ikitərəfli və çoxtərəfli əlaqələrimizin inkişaf etməsinə qərarlıdır. İki ölkə arasında elm, mədəniyyət, ali təhsil sahələrində əlaqələrin genişləndirilməsinin və turizmin inkişafının tərəfdarıyıq. Bölgədə və dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında oxşar və yaxın baxışlarımız vardır. Biz bu baxışlardan istifadə etmək və bölgədə, həmçinin dünyada möhkəm sülhün və təhlükəsizliyin bərqərar olduğunu görmək arzusundayıq. Arzu edirəm ki, siyasət, iqtisadiyyat, mədəniyyət sahələrində, eləcə də regional və beynəlxalq əlaqələr müstəvisində günbəgün münasibətlərimizin inkişafının şahidi olaq.

AZƏRTAC

Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış etdilər

Martin 28-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhanİ mətbuata bəyanatlarla çıxış etdilər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.



Prezident İlham Əliyevin bəyanatı

- Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar.

Xanımlar və cənablar.

İlk növbədə, cənab Prezident, Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Fürsətdən istifadə edərək, bütün İran xalqını bu yaxınlarda qeyd etdiyimiz Novruz bayramı münasibətilə ürkədən təbrik etmək istəyirəm, qardaş İran xalqına sülh, əmin-amanlıq, rifah arzulayıram.

Novruz bayramı bizim müstəqil bayramımızdır. Həm İranda, həm Azərbaycanda bu bayram geniş qeyd edilir. Bu, bir daha onu göstərir ki, xalqlarımız bir-birinə nə qədər bağlıdır, bir-birinə nə qədər yaxındır. Biz tarix, ortaq mədəniyyət birlişdirir. Bu gün İran-Azərbaycan dövlətlərarası münasibətlər bu möhkəm tarix və mədəni köklər üzərində uğurla qurulur və inkişaf edir.

Prezident cənab Ruhanİ ilə bugünkü görüş son dörd il ərzində bizim 11-ci görüşdür. Bu rəqəm özlüyündə bir göstəricidir. Mən son dörd il ərzində dörd dəfə İrana səfər etmişəm, bu isə cənab Həsən Ruhaninin Azərbaycan üçüncü səfəridir. Eyni zamanda, biz beynəlxalq tədbirlər çərçivəsində də görüşmüşük və bütün görüşlərin böyük mənası, əhəmiyyəti var. Görüşlər zamanı əldə etdiyimiz razılaşmalar icra edilir, yaxşı nəticələr verir. Son dörd il ərzində bir çox önəmli sənədlər imzalanmışdır ki, bu sənədlər İran-Azərbaycan əlaqələrinin hər tərəfli inkişafına böyük təkan vermişdir.

Biz beynəlxalq arenada da fəal əməkdaşlıq edirik, bir-birimizi daim dəstəkləyirik. BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində daim bir-birimizə dəstək göstəririk.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunması ilə bağlı İran daim Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və beynəlxalq təşkilatlarda öz səsinə qəbul edilmiş qətnamələrə verir. Ona görə, biz İrana çox minnətdarıq. Eyni zamanda, Azərbaycan da bütün beynəlxalq məsələlərdə daim İranın yanındadır.

Biz iqtisadi sahədə əməkdaşlığı dərinləşdiririk, qarşılıqlı sərmayə qoyuluşu prosesi başlamışdır və sabah keçiriləcək biznes-forumda bu məsələ ilə bağlı təqdimat göstəriləcək. İran Azərbaycana, Azərbaycan İrana sərmayə qoyur və bu sərmayə qoyuluşu hər iki tərəfin maraqlarına xidmət göstərir. Əminəm ki, bu səfərdən sonra, - biz bu gün bu barədə də danışmışıq, - əla və sərmayə qoyuluşunun təşkili nəzərdə tutulacaqdır. Ticarət döviyyəsinin gələcəkdə artırılması istiqamətində bu gün müvafiq qurumlara tapşırıqlar verildi və ümid edirəm ki, biz bunun şahidi olacağıq.

Bu gün bir çox sənədlər imzalanmışdır, onların arasında iki sənəd xüsusilə qeyd etmək istəyirəm. Bunlar Xəzər dənizində birgə işləməyimizə və Astara-Rəşt dəmir yolunun tikintisi ilə bağlı olan sənədlərdir. Bu sənədlər tarixi əhəmiyyət daşıyır. Çünki bu sənədlərin reallaşması nəticəsində həm Xəzər dənizində, həm nəqliyyat sahəsində bizim əməkdaşlığımız daha da yüksək pilləyə qalxacaq və eyni zamanda, bu, regional əməkdaşlığa da çox müsbət təsir göstərəcəkdir.

Biz energetika sahəsində uğurlu əməkdaşlıq edirik. Son illər ərzində imzalanmış sənədlər, xüsusilə "Xudafərin" və "Qız qalası" hidroqovşaqlarının işlənməsi, eyni zamanda, Ordubad və Marazad su elektrik stansiyalarının tikintisi ilə bağlı olan sənədlər elektroenergetika sahəsində əməkdaşlığı dərinləşdirir. Bu gün biz qərara gəldik ki, çoxtərəfli əməkdaşlıq formatını energetika sahəsində də inkişaf etdirək.

Ümumiyyətlə, demək istəyirəm ki, bizim

əlaqələrimiz təkcə ikitərəfli formatla məhdudlaşmır, biz artıq üçtərəfli, dördtərəfli əməkdaşlıq formatı çərçivəsində uğurla fəaliyyət göstəririk. Azərbaycan, İran, Rusiya prezidentlərinin iki görüşü Bakıda və Tehranda, Azərbaycan, İran, Türkiyə xarici işlər və digər nazirlərinin görüşü, bu yaxınlarda Bakıda keçiriləcək Azərbaycan, İran, Gürcüstan, Türkiyənin xarici işlər nazirlərinin birinci görüşü - bütün bu görüşlər regional əməkdaşlığa, sabitliyə, sülhə dəstək verir. Bu gün bizim ölkələrimiz regional formatda da uğurlu əməkdaşlıq apararaq, ümumi işimizə çox böyük töhfə verirlər.

Biz nəqliyyat sahəsində böyük uğurlara imza atmışıq. Keçən il mən İranda səfərdə olarkən biz Azərbaycandan İrana birinci qatarnın qəbul olunmasını qeyd etmişik. As-tarağın üzərində tikilmiş körpü vasitəsilə birinci qatar İrana qədəm qoymuşdur. Bu gün isə biz Astara-Rəşt dəmir yolunun tikintisi ilə bağlı çox önəmli və tarixi əhəmiyyəti olan sazişi imzaladıq. Əminəm ki, Şimal-Cənub nəqliyyat dəhlizinin çatışmayan hissəsi - Astara-Rəşt dəmir yolu qısa müddət ərzində tikiləcək və beləliklə, bütün As-rasiya regionu üçün yeni imkanlar açılacaqdır. Şimal-Cənub nəqliyyat dəhlizi bizim və qonşu ölkələrin birgə səyləri nəticəsində artıq reallaşır. Bununla paralel olaraq, biz artıq Cənub-Qərb nəqliyyat dəhlizinin yaradılması ilə bağlı fəal işlər başlamışıq və gələcəkdə Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri birləşəcək. Bizim ölkələrimiz bu istiqamətdə çox önəmli rol oynayırlar. Tam məsuliyyətlə deyə bilərəm ki, Astara-Rəşt dəmir yolunun tikintisi ilə bağlı bu gün imzalanan saziş tarixi əhəmiyyətə malikdir və hesab edirəm ki, gələcək illərdə hər kəs bunu görəcek.

Biz hərbi sahədə də uğurlu əməkdaşlıq edirik və hərbi-texniki sahədə əməkdaşlıq dərinləşir. Təhlükəsizlik sahəsində daim məsləhətləşmələr aparılır və bu məsələ daim diqqət mərkəzindədir.

Bu yaxınlarda - iki həftə bundan əvvəl Azərbaycanda qəbul edilmiş qərara əsasən İran vətəndaşları Azərbaycanda vizaları aeroportlarda alacaqlar. Artıq bu proses başlamışdır, yeni, sadələşdirilmiş viza rejimi həm bizim dostluğumuzu əks etdirir, eyni zamanda, turistlərin axınını şərtləndirir. Hər il Azərbaycandan 100 minlərlə insan İrana səfər edir və şadam ki, son müddət ərzində İrandan Azərbaycana da gələn turistlərin sayı artır. Əgər 2016-cı ildə 240 min İran vətəndaşı gəlmişdisə, keçən il bu rəqəm 360 minə çatıb. Yəni, burada əlbəttə ki, bir çox amillər rol oynayır. İlk növbədə, İran-Azərbaycan dostluq, qardaşlıq münasibətləri, bizim çox güclü tarixi əlaqələrimiz, siyasi əlaqələrimiz və bu gün biz dünyada çox müsbət qonşuluq nümunəsi göstəririk. Bu amillər rol oynayır, eyni zamanda, sərbəst gediş-gəliş rejimi turistlərin axınını şərtləndirir.

Biz bu gün digər sahələrdəki əməkdaşlıq haqqında da fikir mübadiləsi apardıq. Bu günə qədər həll olunmayan məsələlər haqqında da çox müzakirə apardıq, o cümlədən bank sektorunda və digər sahələrdə əməkdaşlıq üçün gələcəkdə addımlar atılmalıdır. Ancaq son dörd il ərzindəki birgə fəaliyyətimiz göstərir ki, biz nə qərara qəbul etmişiksə, onu da icra edirik və bunun nəticəsində bu gün İran-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir.

Mən bir daha hörmətli Prezident, Sizi və nümayəndə heyətinizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Əminəm ki, səfərin çox gözəl nəticələri olacaqdır. Sağ olun.

(davamı 3-cü səhifədə)

Azərbaycan-İran sənədləri imzalanıb



Martin 28-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.

AZƏRTAC xəbər verir ki, "Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə İran İslam Respublikasının Qadın və Ailə Məsələləri üzrə Vitse-Prezidentliyi arasında Əməkdaşlıq haqqında İcra Proqramı"nı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və İran İslam Respublikası Prezidentinin ailə və qadın məsələləri üzrə müavini Məsümə İbtikar imzaladılar.

"Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə İran İslam Respublikasının İdman və Gənclər Nazirliyi arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun 2018-2019-cu illər üzrə İcra Planı"nı Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov və İran İslam Respublikasının idman və gənclər naziri Məsud Sultanifer imzaladılar.



Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Əbülfəz İbrahimi Türkman imzaladılar.

"Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İran İslam Respublikasının Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumuna dair Fəaliyyət Proqramı"nı Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev və İran İslam Respublikasının səhiyyə nazirinin müavini İrəc Həriri imzaladılar.

"Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İran İslam Respublikasının Neft Nazirliyi arasında Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumu"nu Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov və İran İslam Respublikasının neft naziri Bijən Namdar Zəngene imzaladılar.

"Azərbaycan Respublikasının İqtisadiyyat



Nazirliyi ilə İran İslam Respublikasının Sənaye, Mədən və Ticarət Nazirliyi arasında sənaye sahəsində əməkdaşlığın möhkəmləndirilməsi haqqında Anlaşma Memorandumu"nu Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev və İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Məhəmməd Şəriətmədari imzaladılar.

"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə İran İslam Respublikasının İqtisadi İşlər və Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev və İran İslam Respublikasının iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasian imzaladılar.

"Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında İran İslam Respublikası ərazisində Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında Saziş"i Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev və İran İslam Respublikasının iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasian imzaladılar.

AZƏRTAC

man və Gənclər Nazirliyi arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun 2018-2019-cu illər üzrə İcra Planı"nı Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov və İran İslam Respublikasının idman və gənclər naziri Məsud Sultanifer imzaladılar.

"Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında 2018-2021-ci illər üçün Mədəniyyət və İncəsənət üzrə Mübadilə Proqramı"nı Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəz Qarayev və İran İslam Respublikasının

İran Prezidenti Həsən Ruhaninin Azərbaycanca rəsmi səfəri

Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər



Prezident Həsən Ruhaninin bəyanatı

-Cənab Prezident İlham Əliyev. Azərbaycan Respublikasının dövlət rəsmiləri.

Qonşu, dost və qardaş Azərbaycan xalqı.

Şadiq ki, iki gün ərzində - bu gün və sabah sizin qonağınıq. Şadiq ki, sizə - mehriban Azərbaycan xalqına Novruz bayramı təbriklərimizi çatdırıq. Bu bayram iki xalq və bu bölgənin xalqlarını birləşdirən bayramdır. Eləcə də səmimi qəbulu görə Azərbaycan dövlətinə və xalqına səmimi təşəkkürümü bildirirəm.

Bu gün imzalanan rəsmi sənədlər xoş məram, etimad, qarşılıqlı ehtiram, müştərik mənəfə və mehriban qonşuluq əlaqələri sayəsində gerçəkləşibdir. İllər boyu əməkdaşlıq üçün potensial və imkanlar mövcud olmuşdur. Bu imkanlar hər iki xalqın mənəfiyyətinə xidmət etmişdir. İki ölkə arasındakı qarşılıqlı etimad indi daha da artmışdır. İki ölkə arasında müştərik işlər çoxalıb. İki xalq və iki dövlət şahid olublar ki, əməkdaşlıq nə qədər faydalı və bəhrələlidir. Bu gün Xəzər dənizindəki bu, əməkdaşlıq tellərini daha da möhkəmləndirir. Bu əməkdaş-

lıq bu gün və sabah üçün deyil, bəlkə də iki ölkənin tarixi üçün yadda qalacaq əməkdaşlıq olacaqdır.

Möhtərəm Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, bu gün imzalanan sənədlər də tarixi sənədlərdir. İki xalqın mənəfiyyətinə, bütün bölgənin və eləcə də bütün dünyanın xeyrinə ola biləcək sənədlərdir. Transizt məsələsinə gəldikdə isə, Şimal-Cənub dəhlizi İranın cənub bölgəsinin sularını, Fars körfəzinə, Oman dənizini və Hind okeanını, həmçinin avtomobil yolu və dəniz yolu vasitəsilə Qafqaz, Mərkəzi Asiya və Rusiya ilə birləşdirir, eləcə də Şimali və Şərqi Avropayı. Bu, onu göstərir ki, Şimal-Cənub nəqliyyat dəhlizi nə qədər böyük əhəmiyyət daşıyır. İki ölkənin Rəşt-Astara dəmir yolu barəsində qərar dövlətlərimizin bu layihəyə nə qədər böyük əhəmiyyət verdiyinin göstəricisidir. Xəzər dənizində bizim çoxlu birgə mənəfələrimiz vardır. Biz gərək elmi, iqtisadi, ticari, gəmiçilik, balıqçılıq, turizm sahələrinə də əməkdaşlıq etməklə maksimum səmərə əldə edək. Bu gün Xəzər dənizinin mənbələrindən və yataqlarından qarşılıqlı istifadədə əməkdaşlığı-



mız xalqlarımızın mənəfiyyətinə geniş xidmət etmiş olar.

Hər iki xalq və başqa xalqlar da bu əməkdaşlıqdan faydalansınlar. İkinci məsələ yeni, azad ticarətin bərqərar olması üçün belə qərara gəldi ki, müştərik komissiya fəaliyyətini gücləndirsin. Bununla da iqtisadiyyat və ticarət sahələrində əlaqələrimizi genişləndirə bilərik. Turizm sahəsində yaxşı addımlar atılmışdır. İndi onun şahidiyik ki, hər iki tərəfdən yüz minlərlə insan bir-birinin ölkələrinə səfər edir. Bu da göstərir ki, bölgədə böyük və tarixi olan iki ölkə arasında yaxın əlaqələr var. Regional və siyasi müstəvidəki məsələlər, həmçinin elm, texnologiya sahəsində əməkdaşlıq üçün hər iki ölkənin iradəsi mövcuddur. Bu fikirdəyik ki, bölgədəki məsələlər siyasi yolla həllini tapmalıdır. Biz bu qənaətdə əməkdaşlıq qarşımızda duran əsas məsələlərdən biridir. İki ölkənin müştərik komissiyası çalışmalıdır ki, bu

sahədə əməkdaşlıq yaxşılaşsın. Biz iqtisadiyyat, həmçinin maliyyə və pul mübadiləsi sahələrində əlaqələrimizi genişləndirə bilərik. İkinci məsələ yaxşı ticari əlaqələrin qurulmasıdır. Yeni, azad ticarətin bərqərar olması üçün belə qərara gəldi ki, müştərik komissiya fəaliyyətini gücləndirsin. Bununla da iqtisadiyyat və ticarət sahələrində əlaqələrimizi genişləndirə bilərik. Turizm sahəsində yaxşı addımlar atılmışdır. İndi onun şahidiyik ki, hər iki tərəfdən yüz minlərlə insan bir-birinin ölkələrinə səfər edir. Bu da göstərir ki, bölgədə böyük və tarixi olan iki ölkə arasında yaxın əlaqələr var. Regional və siyasi müstəvidəki məsələlər, həmçinin elm, texnologiya sahəsində əməkdaşlıq üçün hər iki ölkənin iradəsi mövcuddur. Bu fikirdəyik ki, bölgədəki məsələlər siyasi yolla həllini tapmalıdır. Biz bu qənaətdə əməkdaşlıq qarşımızda duran əsas məsələlərdən biridir. İki ölkənin müştərik komissiyası çalışmalıdır ki, bu

Suriya məsələsi də siyasi vasitələrlə həll yollarını tapmalıdır. Bununla əlaqədar bölgədəki ölkələrin göstərdiyi səylərlə bağlı Azərbaycanın və İranın baxışları eynidir. Biz belə düşünürük ki, Qarabağ problemi də siyasi yolla tənzimlənməlidir. Azərbaycan və Ermənistan dövlətlərinin səyi ilə biz bölgədə möhkəm sabitliyin bərqərar olmasının şahidi olmaq istəyirik. Biz şadiq ki, bu müstəvidə diplomatik səylər göstərilir. Bizim üçün əhəmiyyətlidir ki, ölkələrin ərazi bütövlüyü və bölgənin coğrafiyası dəyişməməlidir. Dünya ictimaiyyətinin hörmətlə yanaşdığı beynəlxalq prinsiplər məsələnin həlli üçün alətə çevrilmişdir. Bizim bugünkü iclasdakı və gələcək üçün istəyimiz müştərik mənəfələrimizin, dövlətlərimiz və dünya üçün Azərbaycan və İran xalqları arasındakı əlaqələrin və iki dost dövlət arasındakı səmimi münasibətlərin gücləndirilməsidir.

Diqqətinizə görə təşəkkür edirəm.

AZƏRTAC

Ali qonağın şərəfinə



Martın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin şərəfinə rəsmi qəbul təşkil edilib.

AZƏRTAC

Birinci vitse-prezident Mehriban Əliyeva Rusiyanın Azərbaycandakı səfirliyində olub, Kemerovoda yanğın nəticəsində həlak olanlarla əlaqədar başsağlığı verib

Martın 28-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Federasiyasının Kemerovo şəhərinin ticarət mərkəzində baş vermiş yanğında çoxsaylı insan tələfatı ilə əlaqədar Rusiyanın ölkəmizdəki səfirliyinə gələrək başsağlığı verib.

AZƏRTAC xəbər verir ki, Mehriban Əliyeva Kemerovo şəhərinin ticarət mərkəzində baş vermiş yanğında həlak olanlarla əlaqədar matəm kitabına ürək sözlərini yazdı.

Çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın xəbərinin ölkəmizdə böyük kədər hissi ilə qarşılandığını deyən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva həlak olanların doğmalarına və yaxınlarına dərin hüznə başsağlığı verdi, hadisə zamanı xəsarət alanlara şəfa arzuladı.

Rusiyanın Azərbaycandakı səfirliyinin hərbi, hərbi-hava və hərbi-dəniz atasəsi İqor Lobastev səfirliyə gələrək başsağlığı verdiyinə və bu ağır günlərdə Rusiya xalqı ilə birlikdə olduğuna görə Birinci vitse-prezident Mehriban Əliyevaya Rusiyanın Azərbaycandakı səfirliyi və xalqı adından minnətdarlıq edərək dedi:

-Rusiya Federasiyasının səfirliyi, bütün Rusiya xalqı adından şəxsən Sizə vaxt taparaq bizim diplomatik nümayəndəliyimizə gəldiyinizə, bu günlərdə bizimlə, bütün Rusiya xalqı ilə olduğunuzla görə minnətdarlıq.

Azərbaycan xalqının həlak



olanların doğmalarının kədərini bölüşdüyünü bildiren Birinci vitse-prezident Mehriban Əliyeva dedi:

-Vurgulamaq istərdim ki, bu-

tün insanlar kədər içindədirlər. Mən insanlarla çox görüşürəm, hamı bu faciədən danışır. Həqiqətən də bu dərdi səmimi qəlbden bölüşürlər. Hərçənd

həlak olanların yaxınlarının nələr çəkdiyini təsəvvür etmək çətinidir. Allah onlara səbir və güc versin.

Hərbi atasə İqor Lobastev Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirərək dedi:

-Biz bu hadisə ilə əlaqədar səmimi qəlbden ilk başsağlığı verənlərdən biri kimi Azərbaycan Prezidenti İlham Əliyevə də minnətdarlığımızı bildiririk. Əminlik ki, Rusiya və Azərbaycan həmişə birlikdə olmaqlıdır.

Mehriban Əliyeva: Sözsüz. Əsl dostlar üçün sınaq da elə budur: həm sevincli, həm də ağır anlarda birlikdə olmaq və bir-birini dəstəkləmək.

İqor Lobastev: Sağ olun. **Mehriban Əliyeva:** Sağ olun.

AZƏRTAC

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İran Prezidentinin qadın və ailə məsələləri üzrə müavini ilə görüşüb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 28-də İran İslam Respublikası Prezidentinin qadın və ailə məsələləri üzrə müavini Məsumə İbtikar Prezidentin qadın və ailə məsələləri üzrə görüşüb.

AZƏRTAC xəbər verir ki, İran İslam Respublikasının nümayəndə heyətinin ölkəmizdə görməkdən məmnunluğunu bildiren Birinci vitse-prezident Mehriban Əliyeva ölkələrimiz arasında əlaqələrin tarixən dostluğa və qardaşlığa əsaslandığını bildirdi, bu əlaqələrin bir çox sahələri, o cümlədən siyasi və mədəniyyət sahələrini əhatə etdiyini vurğuladı. Mehriban Əliyeva Azərbaycanın və İranın dövlət başçıları arasında keçirilən görüşlərin ölkələrimizin əlaqələrinin möhkəmlənməsinə xidmət etdiyini bildirdi. "Son il-



ler Azərbaycan ilə İran həm ölkələrimiz, həm də region üçün vacib olan birgə layihələr həyata keçirirlər", - deyən Birinci vitse-prezident nəqliyyat sahəsindəki əlaqələri xüsusilə qeyd etdi və bu gün İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin Bakıya səfəri çərçivəsində iki ölkə arasında Rəşt-Astara dəmir yolu ilə bağlı imzalanacaq layihənin həm Azərbaycana, həm də İrana fayda verəcəyini bildirdi.

İran Prezidentinin qadın və ailə məsələləri üzrə müavini Məsumə İbtikar ölkəmizdə səfərindən məmnunluğunu bildirdi, Azərbaycan ilə İran arasında münasibətlərin, bütün sahələrdə qurulan əlaqələrin güclənməkdə olduğunu dedi və bu əlaqələrin iki xalqın rifahına xidmət etdiyini vurğuladı. Qonaq iki ölkə arasında iqtisadi sahədə əlaqələrdən danışaraq xüsusilə nəqliyyat sahəsində böyük layihələrin həyata keçirildiyini qeyd etdi. Bildirdi ki, mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsi böyük önəm daşıyır. Qonaq ailə və qadın məsələləri sahəsində də əlaqələrin genişlənməkdə olduğunu diqqətə çatdırdı. Məsumə İbtikar Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ictimai və sosial sahədə həyata keçirdiyi layihələri qeyd edərək, bu layihələrin uğurla icra olunduğunu vurğuladı.

AZƏRTAC

Heydər Əliyev beynəlxalq aeroportunda qarşılanma

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani martın 28-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İran Prezidenti Həsən Ruhani hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.

AZƏRTAC



“AJFAssociates Inc.” və “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” “exit-poll” öncəsi sorğunun nəticələrini elan ediblər

ABŞ-in “AJFAssociates Inc.” təşkilatı və “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” Azərbaycanca keçiriləcək prezident seçkiləri ilə əlaqədar “exit-poll” öncəsi aparılan sosioloji araşdırmanın nəticələrini elan ediblər.

AZƏRTAC xəbər verir ki, sorğunun nəticələrini “AJFAssociates Inc.” təşkilatının sədri Corc Bimbam və “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın sədri Sahib Məmmədov açıqlayıblar.

Bildirilib ki, sosioloji sorğunun keçirilməsində əsas məqsəd prezident seçkiləri arafəsində əhalinin səverməyə hazırlığı və onların ölkənin siyasi həyatında iştirak səviyyəsinin, seçkilərə bağlı ictimai rəyin öyrənilməsi olub. Sorğuya ümumilikdə Azərbaycanın müxtəlif rayonlarından 1500 nəfər respondent cəlb edilib. Bunlardan 63,5 faizi (952 nəfər)

böyük şəhərlərdən, 17,6 faizi (264 nəfər) kiçik şəhərlərdən, qalanları isə qəsəbə və kəndlərdən olub. Sorğuda iştirak edənlərin 49,9 faizi qadın, 50,1 faizi kişi olub. Sorğu ölkə əhalisinin yaş statistikası nəzərə alınaraq aparılıb və respondentlərin 30,4 faizi (456 nəfər) 18-29 yaş arası, 30 faizi (450 nəfər) 30-39 yaş arası, 19,5 faizi (292 nəfər) 40-49 yaş arası, 11,5 faizi (173 nəfər) 50-59 yaş arası, 5,6 faizi (84 nəfər) 60-69 yaş arası və yalnız 2,9 faizi (44 nəfər) 70 və daha yuxarı yaşda insanlar olub.

Sorğu vərəqəsindəki suallar təsnif edilərək aşağıdakı kimi qruplaşdırılıb: Əhalinin Prezident seçkiləri ilə bağlı məlumatlılığı səviyyəsi; Ölkənin hazırkı iqtisadi vəziyyətinə münasibət; Əhalinin siyasi fəallığı

Əhalinin prezident seçkiləri ilə bağlı məlumatlılığı səviyyəsinin öyrə-

nilməsi məqsədilə qoyulmuş “ümumiyyətlə, Azərbaycanda Milli Məclis seçkiləri və ya prezident seçkilərində siz necə iştirak edirsiniz?” sualına verilən cavabda respondentlərin böyük əksəriyyəti -74 faizi (1110 nəfər) “həmişə” seçkilərdə iştirak etdiklərini bildiriblər. On faizi (150 nəfər) respondent isə 11 aprel prezident seçkilərində “ilk dəfə” iştirak edəcəyini deyib. Rəyi soruşulanların 12,6 faizi (189 nəfər) seçkilərdə “bəzən”, yaxud “nadir hallarda” iştirak etdiklərini qeyd edib.

Anket sorğusunun birinci blokuna aid olan suallar seçicilərin iqtidar, yaxud müxalifət meyilli olma imkanlarını açmağa kömək edir. Belə ki, “Əgər prezident seçkiləri bu gün keçilsəydi və namizədlər aşağıdakı şəxslər olsaydı, kimə səs verərdiniz?” və “Əgər parlament seçkiləri bu gün keçilsəydi hansı partiyanın namizədinə səs verərdiniz?” sualla-

rına alınan cavablar belə olub: İlham Əliyev - 82,9 faizi (1244 nəfər) və Yeni Azərbaycan Partiyasının namizədi - 70,9 faizi (1064 nəfər). “Hazırkı hökumətin işini necə qiymətləndirirsiniz?” sualına alınmış cavablar belə olub: əla - 28,9 faizi (433 nəfər), yaxşı -27,1 faizi (406 nəfər), orta -19,9 faizi (299 nəfər). Ümumilikdə, 75,9 faizi (1138 nəfər) respondent hazırkı hökumətin fəaliyyətini qənaətbəxş hesab edib.

Sorğu zamanı digər məsələlərlə bağlı rəylər də öyrənilib: “Azərbaycanın iqtisadiyyatı güclüdür” - 62,5 faizi (937 nəfər), “Azərbaycanda söz azadlığı var” - 65 faizi (975 nəfər), “Ölkə rəhbərliyi xalqı terrora qoruyur” - 63,6 faizi (954 nəfər), “Biz bir siyasi liderin rəhbərliyi altında birləşsək, Azərbaycan daha güclü olar” - 62,5 faizi (938 nəfər), “Azərbaycanda insan hüquqları qorunur” - 62 faizi (930 nəfər), “Azərbaycan region-

da sabitlik adasıdır” -63,1 faizi (946 nəfər).

Sorğuda “Prezident İlham Əliyevə münasibətlə” bağlı suala cavablar belə olub: “İqtisadiyyatı təkmilləşdirir” - 58,7 faizi (881 nəfər), “Vətəndaşların qayğısına qalır” - 61 faizi (915 nəfər), “Azərbaycan beynəlxalq aləmdə yaxşı təmsil edir” - 75 faizi (1125 nəfər), “Ölkəmizin təhlükəsizliyini qoruyur” - 60,7 faizi (911 nəfər), miqrant böhranının Azərbaycana keçməsinin qarşısını alır - 58 faizi (870 nəfər).

Qeyd edilib ki, aparılmış sosioloji sorğunun nəticələri 11 aprel prezident seçkilərinə hazırlıqın həm hakimiyyət, həm də əhali səviyyəsində qənaətbəxş olduğunu göstərir. Əhali prezident seçkiləri ilə bağlı məlumatlıdır və bu, dövlət səviyyəsində aparılan təbliğatın məhsuludur.

AZƏRTAC

Dövlət Təhlükəsizliyi Xidmətinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini yad edib



Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şəxsi heyəti Azərbaycanın təhlükəsizlik orqanlarının əzəli fəxri rəhbəri ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideallarının, əbədi müstəqil Vətənə, xalqa, dövlətçiliyə sədaqətə xidmət irsinin və yüksək peşəkarlıq məktəbinin şərəfli davamçıları olmaqla qürurla fəxr edirlər.

DTX-nin ictimai əlaqələr şöbəsinə AZƏRTAC-a bildiriblər ki, ulu öndər Heydər Əliyev 1997-ci il 23 mart tarixli Sərəncamı ilə ölkəmizdə təhlükəsizlik orqanlarının peşə bayramı gününü təsis edib, bu orqanların Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı tarixi vəsiyyətinin təmin edilməsinə qərar verib.

Müasir Azərbaycan dövlətçiliyi qədim və şərəfli tarixi köklərə, yüz illər boyu nəsillərdən - nəsillərə ötürülən ənənələrə bağlıdır. "Biz nadir irsin varisiyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmiş, zəngin mədəniyyəti, yüksək mədəniyyəti olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyəti hissi ilə yanaşmalıdır", - deyən ulu öndər Heydər Əliyevin mənalı ömrü və möhtəşəm dövlətçilik fəaliyyəti məhz xalqımızın tarixi ənənələrinə sadıqlılığının ən bariz nümunəsidir.

Ümummilli Lider bu tarixi ənənələrə nəinki əsl vətəndaş və rəhbər məsuliyyəti ilə yanaşmış, həm də özü Azərbaycanın yeni, müasir dövlətçilik tarixini yaradıb, daha mükəmməl dövlət idarəçiliyi ənənələrinin əsasını qoyub. Müstəqil və suveren dövlətin simvolu, siyasət dahisi, cəsur insan və ən böyük vətəndaş kimi xalqımızın yaddaşında əbədi yaşayan Heydər Əliyevin uca şəxsiyyəti və həyat yolu onun davamçıları, ölkəmizin indiki və gələcək nəsilləri üçün ən dəyərli nümunədir.

Ümummilli Lider Heydər Əliyevin çox gənc yaşlarından dövlət hakimiyyətinin mühüm strukturlarından birində - təhlükəsizlik orqanında xidmətə başlaması, burada çalışdığı uzun illər ərzində yüksək peşəkarlığa və təşkilatçılıq bacarığına yiyələnməsi onun həyat yolunu müəyyənləşdirən başlıca amil idi. Sovet hakimiyyəti dövründə özünün nadir istedadı və fenomenal xüsusiyyətləri ilə fərqlənirdi.

siyyətləri sayəsində bu orqanda sırası əməkdaşdan komitə sədri və general-mayor rütbəsinədək yüksəlmiş ilk azərbaycanlı kimi adını tarixə yazdıran Heydər Əliyev, həm də müstəqil Azərbaycanın milli təhlükəsizlik konsepsiyasının müəllifi və onun gerçəkləşməsinin təmin edən səmərəli idarəçilik sisteminin yaradıcısı oldu.

Ulu Öndər deyirdi: "...Dövlətimizin, xalqımızın təhlükəsizliyini təmin etmək peşəsinə sahib olmaq hər bir vətəndaş üçün şərəfli vəzifədir. Çünki təhlükəsizlik təşkilatının əməkdaşları cəmiyyətdə yüksək etimada, eyni zamanda yüksək səlahiyyətə malikdirlər. Görək hər bir əməkdaş bunların müqabilində öz məsuliyyətini dərk edə bilsin və özünə düşən vəzifəni yerinə yetirə bilsin".

Müasir dövrdə təhlükəsizlik orqanlarının vəzifəsi vətəndaşın, cəmiyyətin və dövlətin ən ümdə maraqlarını müdafiə etmək, ölkənin sabit inkişafına nail olmaq, xarici və daxili təhlükələrə qarşı mübarizə aparmaqdır.

Ümummilli lider Heydər Əliyevin milli inkişaf strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, ardıcıl və prinsipial daxili və xarici siyasət sayəsində bu gün davamlı inkişafda olan Azərbaycan bölgənin lider dövləti kimi beynəlxalq münasibətlər və təhlükəsizlik sistemində öz layiqli yerini tutur, xalqımız milli həmrəylik, rifah və sabitlik şəraitində yaşayır.

Müstəqil Azərbaycan dövlətinin milli maraqlarının, təhlükəsizliyinin, vətəndaşların hüquq və azadlıqlarının, ölkəmizin ərazi bütövlüyünün qorunması sahəsində özünə düşən məsul vəzifələri Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti bundan sonra daha yüksək səviyyədə, şərəflə və vicdanla yerinə yetirmək əzmindədir.

Peşə bayramı münasibətlə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev və Xidmətin əməkdaşları Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin əziz xatirəsinə hörmətlə yad edib, məzarı önünə əkilmiş qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi eh-

tiramla anılıb, məzarı üzərinə gül dəstəsi düzülüb.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən övladlarının unudulmaz xatirəsi də yad olunub, "Əbədi məşəl" abidəsinin önünə əkilmiş qoyulub.

Daha sonra Dövlət Təhlükəsizliyi Xidmətinin Səbail rayon idarəsinin yeni inzibati binasının açılışı olub.

Tədbirdə general-leytenant Mədət Quliyev, DTX-nin əməkdaşları, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və rayonun hüquq mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Əvvəlcə mərasim iştirakçıları binanın foyesində qurulmuş ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətini və Azərbaycan təhlükəsizlik orqanlarının tarixini əks etdirən fotostendə baxıblar.

Müasir üslubda tikilmiş binanın otaqları, əməliyyatçıların iş şəraiti ilə tanış olan general-leytenant Mədət Quliyev bildirdi ki, ulu öndər Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində respublikamız bütün sahələrdə möhtəşəm uğurlar qazanır. Azərbaycanın bütün şəhər, rayon və qəsəbələrində quruculuq və abadlıq işləri geniş vüsət alıb.

Azərbaycan dövlətinin hüquq mühafizə orqanlarının inkişafına daim diqqət və qayğı göstərdiyini vurğulayan general-leytenant Mədət Quliyev DTX-nin Səbail rayon idarəsinin müasir tələblərə cavab verən yeni inzibati binasının açılışının məhz bu qayğı və diqqətin nəvbəti bariz nümunəsi olduğunu qeyd edib. General-leytenant Mədət Quliyev yeni binada əməkdaşların öz xidmətlərini daha səmərəli və peşəkar təşkil etmələri üçün yaradılmış yüksək şəraitə, eləcə də müasir maddi-texniki təminatla və təchizata görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirdi.

General-leytenant Mədət Quliyev DTX-nin Səbail rayon idarəsinin əməkdaşlarını peşə bayramı və yeni binanın istifadəyə verilməsi münasibətlə bir daha təbrik edərək, onlara xidmətlərində uğurlar arzulayıb.

AZƏRTAC

Azərbaycanın müdafiə naziri Ankarada Heydər Əliyev parkını ziyarət edib

Türkiyə Respublikasında səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov martın 28-də Ankaradakı Heydər Əliyev parkını ziyarət edib.

AZƏRTAC Müdafiə Nazirliyinin saytına istinadla xəbər verir ki, general-polkovnik Zakir Həsənov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin parkdakı abidəsi önünə əkilmiş qoyub, dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramını bildirib.

AZƏRTAC



Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Martın 28-də Ankarada Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar arasında görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkələrimiz arasında hərbi



əməkdaşlığın inkişaf perspektivləri, regionda sabitliyin təmin edilməsində Azərbaycan və Türkiyə Silahlı qüvvələrinin rolu müzakirə olunub.

Söhbət zamanı hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq, birgə təlimlərin keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

AZƏRTAC

Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub

Türkiyə Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov martın 28-də qardaş ölkənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib və hərbi sənaye sahəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.



AZƏRTAC

Müdafiə Nazirliyi vətəndaşlara müraciət edib

Azərbaycan Respublikası Müdafiə Nazirliyi vətəndaşların müdaxiləli haqqı hərbi xidmətə çağırılması ilə əlaqədar bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən mövzu ilə bağlı aparılan müzakirələrə bağlı əhaliyə müraciət edib.

AZƏRTAC xəbər verir ki, müraciətdə bildirilir: "Aprel 1-dən Azərbaycan Respublikası vətəndaşlarının müddətli haqqı hərbi xidmətə çağırılması ilə əlaqədar bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən mövzu ilə bağlı müzakirələr aparılır və müxtəlif şərhlər paylaşılır. Həmin yazılarda çağırışçıların xidmət keçəcəkləri hərbi hissələrin nömrələri, təyinatı və dislokasiya yerləri göstərilir, eləcə də qarşılıqlı dəqiqləşdirici suallar verilir. Düşmənin maraqlarına xidmət etməyi nəzərdə tutulan Müdafiə Nazirliyi bildirir ki, belə məlumatların yayılması qəti surətdə yolverilməzdir".

AZƏRTAC

Qafqaz Müsəlmanları İdarəsində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib

Tədbirdə Azərbaycandakı dini konfessiya rəhbərləri 31 mart soyqırımı ilə bağlı müraciət qəbul ediblər

Martın 28-də Qafqaz Müsəlmanları İdarəsində (QMI) 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunan tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə müqəddəs "Qurani-Kərim"-dən ayələr oxunub. QMI-nin sədri şeyxülislam Allahşükür Paşazadə 31 mart soyqırımının tariximizin ən qanlı səhifələrindən biri olduğunu deyib. Bildirib ki, 1918-ci il martın 30-dan aprelin 3-dək Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnakıyundan olan erməni silahlı dəstələri azərbaycanlılara qarşı törətdikləri soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. Azərbaycan xalqı 200 ildir ki, qonşuluq münasibətində olduğu ermənilərdən hər zaman əziyyət görür. Hələ keçmiş zamanlardan "böyük Ermənistan" xülyası ilə yaşayan ermənilər zaman-zaman qonşularına qarşı çirkin işğalçılıq siyasəti aparıblar. Bu siyasətin bariz nümunəsi kimi əsrin əvvəllərində Azərbaycan xalqına qarşı törədilmiş soyqırımını qəstgörmək olar. Bununla kifayətlənməyən ermənilər əsrin sonlarında da xalqımıza qarşı Xocalı faciəsi kimi bir dəhşət yaşatdılar. Ermənilərin günahsız insanlara qarşı törətdikləri vəhşiliklər heç vaxt yaddan çıxmıyacaq.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş vəhşiliklərin tarixi çox əvvəlcə gedib çıxır. Lakin Azərbaycan müstəqillik əldə edəndən sonra həqiqətləri üzə çıxara bildi. Həqiqətlər mütləq olaraq dünya ictimaiyyətinə çatdırılmasa, baş verənlər unudulub gedər. Bu istiqamətdə xeyli işlər görüldü. Ermənilər törətdiyi vəhşilikləri bir çox dillərdə dünyaya çatdırmaq işində gənclərin üzərinə böyük iş düşür. Bir çox beynəlxalq sənədlərdə Ermənistanın işğal

çı dövlət olması öz əksini tapıb. Heç bir ölkə Ermənistanın işğal etdiyi torpaqların onun ərazisi kimi tanımır. Bu da Azərbaycanın uğurudur.

Sonra çıxış edən Bakı və Azərbaycandakı arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev, Alban-Udi xristian icmasının sədri Robert Mobil, professor Qəzənfər Paşayev, akademik Vəsim Məmmədliyəv və professor Anar İsgəndərov çıxışlarında ermənilərin Azərbaycan torpaqlarında törətdikləri qanlı cinayətlərdən danışdı, bu barədə dünya xalqlarına daha geniş məlumatlar çatdırılmasının vacibliyini vurğulayıblar. Onlar 31 mart soyqırımının həm də beşəriyyətə qarşı cinayət olduğunu söyləyib, tarixən ermənilərin azərbaycanlılara qarşı törətdikləri təxribatları bəhs ediblər.

Sonra soyqırımın nəticəsində həyatlarını itirən insanların ruhuna dualar oxunub.

Daha sonra tədbirdə Azərbaycandakı dini konfessiya rəhbərlərinin 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara ünvanladığı müraciət oxunub.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandrın, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayevin, Alban-Udi xristian icmasının sədri Robert Mobilin imzaladığı müraciətdə deyilir: "Azərbaycan Respublikasının vətəndaşları və milyonlarla dünya azərbaycanlılarının dilək və hisslərini ifadə edərək, müraciətimizi Azərbaycan xalqına qarşı məkrli və ağılsız cəmiyyətlərlə müşayiət olunmuş başçı cinayətin - soyqırımının 100 illiyi ərəfəsində bütün dünya ictimaiyyətinin, dini liderlərin, parlamentlərin və beynəlxalq təşkilatların diqqətinə çatdırırıq.

Dünya tarixində milli, irqi, dini mənsubiyyətinə görə törədilmiş soyqırım faktları bəşəriyyətin qan yaddaşında "qara ləkələr"



kimi qalır və insanlığa qarşı ən böyük günahlardan hesab olunur. Belə faciəvi soyqırımı cinayətlərinə məruz qalan xalqlardan biri də Azərbaycan xalqıdır və bu dəhşətli fəlakətlərin mütləqə karakter alması bütün Azərbaycan cəmiyyətini, o cümlədən dini ictimaiyyəti daim narahət edir.

Erməni millətçilərinin xalqımıza qarşı iki əsrdən artıq davam edən ardıcıl təcavüz və etnik təmizləmə siyasətinin əsas məqsədi azərbaycanlıları öz əzəli torpaqlarından qovmaq, erməni tarixçilərinin və ideoloqlarının uydurduğu "böyük Ermənistan" dövlətini bu ərazilərdə yaratmaqdır. Tarixi faktlar sübut edir ki, keçən əsrin xəritələrində əksini tapan Azərbaycan əraziləri erməni işğalı və yerli əhalinin zorla çıxarılması nəticəsində xeyli azalmış, Qarabağ və ətraf rayonların işğalından sonra isə ərazilərimizin daha 20 faizi zəbt olunmuşdur. Qarabağ və Zəngəzura ermənilərin məqsəddli şəkildə kütləvi köçürülməsi nəticəsində etnik vəziyyət süni surətdə və zorla dəyişdirildi. 1905-ci və 1918-ci illərdə erməni ekstremistləri tərəfindən Bakıda, Naxçıvan, Qarabağ, Şamaxı, Lənkəran, Quba qəzalarında və digər bölgələrdə azərbaycanlılara qarşı kütləvi qırğınlar törədildi, on minlərlə dinc insan qətlə yetirildi, yaşayış məntəqələri, tarix və mədəniyyət

yet abidələri, məscidlər, kilsələr və sinagoglar dağıdıldı.

Azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasəti sovet hakimiyyəti dövründə erməni şovinistlərinin və lobbisinin dəstəyi ilə məkrli metodlarla davam etdirildi. Tarixi Azərbaycan ərazisi olan Zəngəzur heç bir əsas olmadan Ermənistanla verildi, Dağlıq Qarabağda erməni muxtariyyəti yaradıldı. 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlı öz ata-baba yurdlarından deportasiya edildi və faktiki olaraq əzəli Azərbaycan ərazilərində monoetnik Ermənistan Respublikası yaradıldı.

Ötən əsrin 80-ci illərinin ikinci yarısında SSRİ-nin rəhbər dairələrinə erməni lobbisinin təzyiqi və təhriki ilə erməni millətçilərinin xalqımıza qarşı təcavüz və etnik təmizləmə siyasətinin yeni dalğası başlandı. Azərbaycan xalqının görkəmli dövlət xadimi Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılmasından istifadə edən erməni şovinistləri 300 minə yaxın azərbaycanlının Ermənistandan amansızlıqla qovulmasına nail oldular. Ərazilərimizin 20 faizi - Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayon genişmiqyaslı hərbi əməliyyatlar nəticəsində işğala məruz qaldı, bir milyondan artıq azərbaycanlı doğma yurdlarından didərgin salındı. Ermənilər qəsb etdikləri Qarabağ

torpaqlarında vandalizm aktları həyata keçirərək tarixi, dini, mədəniyyət abidələrimizi, ziyarətgah və qəbiristanlıqlarımızı məhv etdilər. 1992-ci ildə erməni ekstremistlərinin qədim Xocalıda həyata keçirdikləri soyqırımı aktı isə onların törətdikləri vəhşiliklərin kulminasiya nöqtəsi oldu.

Soyqırımı və deportasiya siyasəti xalqımıza ağır maddi və mənəvi zərblər vurmuş, onun tarixi yaddaşında silinməz izlər buraxıb. Yalnız ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra erməni millətçilərinin illərlə reallaşdırdığı soyqırımı və deportasiya siyasətinin mahiyyəti dünya ictimaiyyətinə açıqlandı. Prezident Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 martın Azərbaycanlıların Soyqırımı Günü elan edilməsi, soyqırımı qurbanlarını anma tədbirlərinin keçirilməsi beynəlxalq miqyasda Azərbaycan həqiqətlərinin daha geniş yayılması ilə səciyyələnilir.

Bu gün Azərbaycanın rəsmi və ictimai dairələri Azərbaycan ərazisində erməni ekstremistlərinin törətdikləri etnik təmizləmə və soyqırımı əməllərinə dair təkzibolunmaz faktları beynəlxalq təşkilatların və ictimaiyyətin diqqətinə çatdırmaqdadır. Özələn soyqırımı qurbanı kimi təqdim edən erməni ekstremistlərinin Azərbaycan xalqına qarşı həyata keçirdikləri gerçək soyqırımı cinayətlərinin layiqincə cavabını verməyənlər və onlara havadarlıq edənlər bilməlidirlər ki, həqiqət gec-tez qalib gələcək, ədalət öz yerini tutacaq.

Layiqli qiymətini almayan qətləmlər yeni-yeni başçı cinayətlərə yol açır, dünyanı müxtəlif bölgələrində soyqırımların təkrarlanmasına, miqrant köçkünlər ordusunun fəlakətlərinə zəmin yaradır. Beynəlxalq terrorizmin tüğyan etməsi, həyata keçirilən silsilə terror əməlləri, tarixi və dini abidələrə qarşı vandalizm aktları bu növ bəşəri fəlakətlərə zamanında layiqli hüquqi-siyasi qiymətin verilməsinin acı fəsadlarıdır.

AZƏRTAC

“O, BİZİM CANLI SƏRVƏTİMİZDİR...”

Bu günlər ölkəmizin hər yerində bütün sahələrdə çalışan insanlar qarşısında gələn böyük bir siyasi kampaniyanın - Azərbaycan Respublikası Prezidenti seçkilərinin qayğıları, sevinci ilə yaşayırlar. Aprelin 11-də xalq öz iradəsinə nümayiş etdirərək ən layiqli namizədinə səs verəcəkdir. Bu, hər bir Azərbaycan vətəndaşından qərar qəbul etməzdən əvvəl dərinəndən düşünməyi tələb edir. Eləcə də seçkiöncəsi son illərdə ölkəmizin keçdiyi inkişaf yollarına, bugünkü mənzərəsinə, müstəqil dövlətimizin qorunması, dünyanın qabaqcıl dövlətləri sırasında tanınmasında daxili və xarici siyasət sahəsində görülmə genişmiqyaslı işlərə diqqət yetirmək zərurətini ortaya qoyur. Maraqlıdır, ölkədə gedən bütün proseslərə, xüsusən də dövlətimiz üçün böyük əhəmiyyət kəsb edən bu siyasi kampaniyaya hazırlıq dövründə Vətənin və xalqın gələcək taleyini hər zaman düşünmə və əsərlərində böyük sevgiylə vəsf edən sənətkarlar hadisələrə hansı prizmadan yanaşırlar? Başqa bir tərəfdən, ziyalılarımız seçkilərlə bağlı nə düşünür, hadisələri necə dəyərləndirir və kimi bu posta layiq görürlər? Mövzu ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin I kitabı, Xalq şairi, Vaxt Mükafatı laureatı Fikrət Qocə ilə söhbət apardıq...

- Fikrət müəllim, bildiyimiz kimi, növbədənəkar Azərbaycan Respublikasının Prezidenti seçkilərinin elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 5 fevral 2018-ci il tarixində Sərəncam imzalamışdır. Sərəncamda deyildi ki, 2018-ci il aprelin 11-də Azərbaycan Respublikasının Prezidenti seçkiləri keçiriləcəkdir. Bu gün ölkə əhalisinin diqqəti məhz bu siyasi hadisəyə yönəlməmişdir. Düşünürük ki, belə bir vaxtda xalqın Sizin kimi mükəmməl həyat təcrübəsi olan usta sənətkarın, ictimai xadimin, Vətənin, xalqın canı qədər sevan ziyalının sözü-nə, tövsiyəsinə böyük ehtiyacı var...

- Təşəkkür edirəm. Çox zaman belə məqamlarda müsahibə mənsub olduğu partiyanın, hansısa bir qurumun mənafeyindən çıxış edir. Diqqətinizə çatdırmaq istəyirəm ki, mən heç bir partiyanın üzvü deyiləm, bu mənada deyəcəklərimi azad, müstəqil düşüncəyə malik ədəbiyyat adamının, fikirlərini tərsisiz və qərəzsiz mövqədən bildiren, yalnız dövlətin və xalqın mənafeyini uca tutan bir Azərbaycan vətəndaşının sözü kimi qəbul etməni xahiş edirəm.

Bu gün hələ gənc olan müstəqil respublikamızın taleyinin kimə tapşırılması bizdən böyük həssaslıq, diqqət - yüz ölçüb bir biçməyi tələb edir. Azərbaycan Respublikasının Prezidenti kim olmalıdır? Xalq bu sual qarşısında fikirləşməli, məsələyə soyuq ağılla, həm də isti ürəklə yanaşmalıdır. Bunun həqiqi mənada cavabını tapmaq, hamılıqla doğru qərar qəbul etmək üçün məsələyə bir qədər əhatəli yanaşmalıyıq. Bu gün torpaqlarımızın 20 faizi işğal altındadır. Hələ yaralalmıza qan verir, hələ ağırlar içində yaşayırıq. Bu mənada haqqımızın bərpə olunması yolunda gücümüzü artırmalı, böyük işlər görməliyik. Unutmamalıyıq ki, bu qədər problemlərin, itkilərin qarşısında duruş gətirərək inkişaf edirik. Bu tərəqqini gözü götürməyən, inkişafımızı gözəndən salmağa çalışanlar da var. Axı hamı saf qəlbi, yüz ürəkli deyil. Bizim dövlətçilikdə milli ənənələrə sۆykən ən böyük təcrübəmiz var. Babalarımızın çəkdiyi zəhməti itirib-batırmağa haqqımız yoxdur. Əks təqdirdə inkişafımız dayana bilər. Qazandığımız müstəqilliyi itirə bilərik. Bu məsələdə gözənilməz qərara, tə-

ləskənliyə yol vermək, səbirsizlik etmək böyük səhvlər, fəsadlar yaradır. Məhz buna görə də prezident seçkilərinə çox ciddi və əhəmiyyətli məsələ kimi yanaşmalıyıq. Allah rəhmət ələsin Heydər Əliyevə, O, dünyasını dəyişəndə mən çox sarsıldım, həm də qorxdım. Fikirləşdim ki, ölkəni daxili və xarici düşmənlərin, gözü götürməyənlərin əlindən yenidən qurtaran, inkişaf yoluna çıxaran Heydər Əliyevdən sonra bu məmləkəti kim idarə edəcək? Ölkə də böyük gəmiyə bənzəyir. Mən o zaman çox narahat oldum ki, belə bir güclü şəxsiyyətdən sonra həmin o gəmi bata bilər. Vaxt keçdi, hakimiyyətə gələn İlham Əliyev özünün zəkası, işgüzarlığı və uzaqgörənliyi ilə göstərdi ki, ölkəni hansı istiqamətlərlə inkişaf aparmaq olar. Bu güc, bu qüdrət də təbii ki, birdən-birə yaranmamışdı. O zaman ulu öndər çox vaxt xarici səfərlərə gedərək İlham Əliyevi də özü ilə aparırdı. O, hər şeyə diqqət yetirir, atasının təcrübəsindən bəhrələnir, biliyindən öyrənirdi. O zamanın bir çox dövlətlərin başçıları bu hazırlıqlı cavanın ağılı, zəkasını dəyərləndirir, ona inanırlar yaranırdı. Beləliklə, İlham Əliyev həm daxilə, həm də xaricə özünün nəyə qadir olduğunu göstərdi, böyük sınaqlardan çıxaraq sükanı əlinə ala bildi. Haradan və nədən başlamağı düşü-nüb-daşındı, ölkəni inkişaf etdirməyən yollarını aradı, axtardı və böyük səyi, gəcali-gündüzlü çalışmaları, bacarığı, qabiliyyəti nəticəsində Vətənin və xalqın tərəqqisinə nail oldu.

- Fikrət müəllim, son 15 ildə ölkəmizdə gedən quruculuq işləri, bu istiqamətdə aparılan irimiqyaslı layihələr, onların uğurla başa çatdırılması, heç şübhəsiz ulu öndərin başladığı işlərin ənənəvi şəkildə onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən böyük səylə və bacarıqla aparılmasının nəticəsidir. Bu gün Azərbaycan özünün mənzərəsi ilə gözəl bir sənət əsərinə, füsunkar tabluya bənzəyir...

- Elədir, bu gözəllik, füsunkarlıq təkəri iri şəhərlərimizdə deyil, həm də Azərbaycanın bütün bölgələrində göz oxşayır. Xatırlayırsınızsa, sovet dönməində baxımsız, yarasız olduğu üçün bütün rayonlarımız bir-birini bənzəyirdi. Xalq əyalətdə məişət problemlərindən çox əziyyət çəkirdi. Amma bu gün bölgələrimiz başdan-başa yenidən qurulub, insanların həyat səviyyəsi yüksəlib,

məişəti büsbütün dəyişib. Son illər doğulduğum Ağdaş rayonuna gəndə gözüm-könüm açıqlır, ordaki tərəqqini, bir-birindən yaraşqlı evləri, bağça-bağı, yenilikləri görəndə sevinirəm. Ümumiyyətlə, bütün rayonlarımızın hüsnü, görkəmi dəyişib, inkişaf edib, ürəkaçan olub. Vətənimiz başdan-başa gözəlləşib. Aydınldır ki, bu uğura, inkişafa asanlıqla çatmamışıq. Ölkənin başçısı bütün bunlara böyük, irimiqyaslı layihələri həyata keçirməklə nail olub. Hələ yarımçıq olan, üzərində iş aparılan nə qədər yeni layihələr var. Qeyri-neft sektoru yeni inkişafa qədəm qoyub...

- Ölkəmizin inkişafını şərtləndirən amillərdən biri də heç şübhəsiz, Azərbaycanın dünyada multikultural ənənələrə malik, tolerant bir ölkə kimi tanınmasıdır. Bu da onu göstərir ki, bu gün qədim ənənələrə sۆykənən və yeni dəyərlərlə zənginləşən mədəniyyətimiz sürətlə inkişaf edir. Unudulmuş, məhvə məhkum olmuş incəsənət nümunələrimiz yenidən xalqa qayıdır...

- Elədir. Mədəniyyətimiz, incəsənətimiz sahəsində yeni xariqlər yaranıblı. Belə bir vaxtda düşməndə ayıqdı, onlar Azərbaycana yağlı tike kimi baxırlar. Milli kimliyimizin, mənsubluğumuzun aynası olan mənavi varidatımızı özününküleşdirmək istəyənlər hər an fürsət axtarırlar. Bu mənada bizi zəiflətməyə çalışırlar. Düşünürəm ki, vətən və xalq naminə özünün zəkasını, həyatını sərf edən və bundan sonra da bu amallarla yaşaya biləcək bir insanın gücünə, iradəsinə etibar etməliyik.

Elə bu səbəblərdən də prezident postuna ayrı adamı gətirməyin əleyhinəyəm. Yeni adam bu işləri bacarmaz, öhdəsinə ala bilməz. Torpaqlarımızı qaytarmaq üçün gücümüzü səfərbər etməliyik. Gücümüz artdıqca, məmləkətimizə uzanmış qara əllər geri çəkiləcək. Bunu cavan da, qoca da biləlidir. Prezident İlham Əliyevin müstəqilliyimizin möhkəmlənməsi və əbədi olması üçün çəkdiyi əziyyətləri görməmək mümkün deyil. Bəlkə də onun yerinə bir başqaçı olsaydı, belə gərçin, ağır işlərin qarşısında dözüş gətirə bilməyindən bir kənara çəkildir. Amma O, ölkəni quran, yaradan ulu öndərin işini yarımçıq qoymağa, xalqın zəhmətini itirməyə qıymır. Bu qədər quruculuq işlərinin dəğılmasına yol vermək, xalqa xəyanət etməkdir. O, bunu edə bilərmi? Biz ona arxalanmalı, ona kömək etməliyik. Ölkə nə vaxt ABŞ kimi inkişaf edə bilərsə, xəzinəmi artarsa, o zaman yeni, başqa prezident haqqında fikirləşə bilərik.

- Aydınldır ki, xalq inkişaf yoluna çıxaran ən böyük amillərdən biri, bəlkə də birincisi təhsildir. Ölkəmizin hər yerində təhsilin səviyyəsinin yüksəlməsinə böyük imkanlar açan məktəblərimizin yenidən tikilməsi, təmir olunması, biliklərin artmasına təkan olan tədris sisteminin yenilənməsi, ümumən mədəni həyatımızın yüksəlişi böyük inkişaf deyilmi...

- Biz bəzən öz inkişafımızı görmürük, görə bilmirik, yaxud, hansı səbəbdənsə görmək istəmirik. Elə bizi istəməyənlər də özümüzə bu



cür münasibətdən istifadə etməyə çalışırlar. Buna yol verməməliyik! Prezidentimiz də xalqı belə görməzlərdən qorumağa çalışır. Fikir verirsənizmi, bu ailə bütünlükdə ölkə üçün, xalq üçün əlindən gələni edir. Prezidentə bu məsul, çətin və ağır işdə Birinci vitse-prezident Mehriban xanım Əliyeva dayaq olur. Bu cütlük bütün gücünü dövlətçiliyimizin möhkəmlənməsi və qorunmasına, xalqın rifah halının yaxşılaşmasına sərf edirlər. Mehriban xanım Əliyeva xalqımızın qədim, milli sərvəti olan Muğamı diriltmiş, onun şöhrətini, milli mənsubluğunu özünə qaytardı. Mehriban xanım Pakistan da məktəb açmaqla onların üsəyinə yol açmış. Fransada, İtaliyada nə qədər işlər görür. Bunlar bir kəmənddi. İctimai rəyi qazanmaqdır, ölkəmizi tanıtmamaqdır. Bu gün Rusiya dövləti ilə əlaqələr elə qurulub ki, müstəqilliyimiz qorunur, rusların ermənilərə münasibəti az da olsa, dəyişib. Bu kiçik məsələ deyil...


Zənnimcə, heç bir kişi qadınına deməz ki, gəl mənimlə döyüş bölgəsinə gedək. Mehriban xanım da bunu gözlemədən, üsəyin səsi, qəlbənin istəyi, çağırışı ilə balaca Zəhranın öldürüldüyü məkana gəlmişdi. Ölkənin birinci xanımını döyüş bölgəsində, həm də əsgər paltarında görünür bu qayğıdan ürəkəndilərdi. Uşağın atasının üstünə qaçan tək ki, cavan, yaşı insanlar da ona sarı yüyürdülər. Həmin o səfərdə, o görüşdə camaat bildi ki, bu gün də, sabah da onlara sahib çıxan vətən, xalq sevdalı belə qeyrətli xanım var. Acı günlərində, dərdli anlarında başlarının üstünü kəsdirəni, həyan olanı, el anası var...

Realist olmaq lazımdır. Xülya-xeyallarla yaşamaq olmaz. Prezident İlham Əliyev 15 ildə böyük təcrübə toplayıb. O, bizim canlı sərvətimizdir. Ondan istifadə etmək lazımdır. Biz balaca bir ölkəyik. Oudur ki, böyük iddiada olamamalıyıq. Həmişə bu ölkəni qorumaq lazımdır. Kimlərsə təsiri altına düşmək yox, öz azad fikrimizlə, düşüncəmizlə, gözümüzlə gördüklərimizə inanaraq hərəkət etməyimiz vacibdir. Prezidentliyi namizədlərdən kimin qüdrətli olduğunu və bu qüdrəti, gücü dövlətinin, xalqının yüksəlişinə hansı səviyyəyə sərf edəcəyinə və bundan sonra da edəcəyinə diqqət etmək gərəkdir. Mən seçimi etmişəm...

- Maraqlı söhbətiniz üçün qəzetimiz adından Sizə təşəkkürümü bildirirəm.

- Sağ olun, minnətdaram.

Müsahibəni apardı: Şəfqət NASIR, “Respublika”.



TÜRKİYƏ MTŞ-də MENBİÇ MƏSƏLƏSİ MÜZAKİRƏ OLUNUB



ğıncağı başa çatıb. Bu barədə “TRT” telekanalı xəbər verib.

Yığıncaqdan sonra verilən yazılı açıqlamada bildirilib ki, PKK/PYD-YPG terrorçuları işğal altında saxladığı Suriyanın Menbiç qəsəbəsinə çıxarmayacağı təqdirdə Türkiyə müvafiq addımlar atacaq.

Verilən xəbərə görə, PKK/PYD-YPG silahlıları ABŞ-ın dəstəyi ilə İŞİD terror təşkilatı ilə mübarizə aparmaq bəhanəsi ilə bu rayonda 2016-cı ilin yay aylarında yerləşdirilib.

ABŞ İŞİD-in məğlub edilməsindən sonra PKK/PYD-YPG-nin Menbiçi azad edəcəyi barədə Türkiyəyə bir neçə dəfə vəd versə də, terrorçular bölgədə mövcudluğunu hələ də davam etdirirlər.

Milli Təhlükəsizlik Şurasının açıqlamasında həmçinin, İŞİD-in İraqdakı fəaliyyətlərinin ölkənin silahlı qüvvələri tərəfindən qarşısını alınamayacağı təqdirdə, Türkiyənin bu vəziyyətə də müdaxilə edəcəyi qeyd olunub.

Eyni zamanda, Milli Təhlükəsizlik Şurasının açıqlamasında Yunanıstanın qonşuluğa zidd davranışlarının təqib edildiyi bildirilib və Türkiyənin öz mənfəətlərindən əsla güzəştə getməyəcəyi vurğulanıb.

CEYMS METTİS: RUSLAR DÜŞÜNÜR Kİ, NƏYİSƏ EDİB, SONRA İNKAR EDƏ BİLƏRLƏR

“Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və onun qızının zəhərlənməsi Rusiyanın Qərbin birliyi pozməq cəhdlərinin davamıdır”. “APA”nın ABŞ mətbuatına istinadən məlumatına görə, bu sözləri ABŞ-ın müdafiə naziri Ceyms Mettis bəyan edib.

Müdafiə naziri bildirib ki, bu, Rusiyanın davamlı davranış tərzidir. O deyib: “Ruslar düşünür ki, nəyisə edib, daha sonra bunu inkar edə bilərlər”.

Eyni zamanda, Ceyms Mettis qeyd edib ki, Rusiya ABŞ-ın strateji rəqibi olmağı seçib və bu səhvə görə iki dövlətin yaxın münasibətlər qurmaq cəhdləri həyata keçirir.

Bununla yanaşı, xəbər verilir ki, rəsmi Moskva Rusiyanın NATO-nun Brüsseldəki mənzil-qəragahında akkreditə olunmuş 7 diplomatının “arzuolunmaz şəxs” elan edilməsinə münasibət bildirib.

Məlumata görə, Rusiyanın Xarici İşlər Nazirliyindən NATO-nun bu addımının Avropanın təhlükəsizliyinə və Alyansla Kreml arasındakı əlaqələrə mənfi təsir edəcəyi iddia edilib.

Xatırladaq ki, qərar NATO-nun baş katibi Yens Stoltenberg tərəfindən elan olunub və Rusiyanın NATO-dakı missiyasının tərkibinin 30 nəfərdən 20 nəfərə qədər itxas ediləcəyi açıqlanıb.

Bundan əlavə, martın 26-dan bəri ABŞ, Avropa Birliyinin eksər üzvləri və bəzi digər ölkələr Rusiya diplomatlarını “arzuolunmaz şəxs” elan etməyə başlayırlar.

GƏLƏCƏKDƏ BU ÖLKƏLƏR ƏN GÜCLÜ ORDUYA SAHİB OLACAQ



matına görə, bu barədə ABŞ-ın hərbi mətbuatı yazıb.

Verilən xəbərə görə, ABŞ-ın hərbi ekspert Robert Farley ölkəsinin hərbi qüdrətinin dünya üçün “qızıl standart” olaraq qalacağını iddia edib. O, Pentaqonun “soyuz müharibə”dən sonra İraq və Əfqanıstandakı hərbi hərəkətlərdə önəmli təcrübə qazandığını dilə gətirib.

Eyni zamanda, ekspert ABŞ-ın hərbi büdcəsinə də toxunaraq, bu məbləğin digər güclü ölkələrin hərbi büdcəsini dəfələrlə üstələdiyini vurğulanıb.

Rusiyanı ən böyük rəqib adlandıran Robert Farley rus ordusunun bu illər ərzində müəyyən problemlərlə üzləşəcəyini, lakin gücünü itirməyəcəyini qeyd edib.

Bununla yanaşı, Avropada Fransanın hərbi cəhətdən qüvvələnməyəcəyini bildi-

rən ekspert Asiyada Hindistanın daha modern silahlara yiyələnməyəcəyini, Çinin canlı qüvvə sayına görə liderliyini qoruyacağını vurğulanıb.

ŞİMALİ KOREYA LİDERİ NÜVƏSİZLƏŞMƏ İLƏ BAĞLI ŞƏRTLƏRİ AÇIQLADI



Cənubi Koreya və ABŞ tərəfindən münasib şərait yaradılacağı təqdirdə KXDR Koreya yarımadasının nüvəsizləşdirilməsini həyata keçirəcək. “APA”nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Şimali Koreya lideri Kim Çen İn Pekində Çin sədri Si Cinpinlə görüşü zamanı qeyd edib.

“Əgər Cənubi Koreya və ABŞ yarımadasının nüvəsizləşdirilməsi istiqamətində səylərimizi müsbət qarşılayarlarsa, sabitlik və stabillik atmosferi yaradırlarsa, sülhün bərqərar olması üçün ardıcıl və razılaşdırılmış tədbirlər görülsə, o zaman Koreya yarımadasının nüvəsizləşdirilməsi problemi də öz həllini tapacaq”, - deyir Kim Çen İn bəyan edib.

Eyni zamanda, xəbər verilir ki, Şimali Koreya lideri Kim Çen İn Pekinə səfəri zamanı ABŞ və Cənubi Koreya ilə dialoq aparmağa və bu ölkələrin liderləri ilə görüşməyə hazır olduğu da bildirib.

“KXDR Cənubi Koreya ilə əməkdaşlıq münasibətləri qurmağa, fikir ayrılıqlarını nizamlamağa və iki ölkənin sammitini keçirməyə hazırdır. KXDR ABŞ-la da dialoqa hazırdır və iki ölkə arasında sammitin reallaşdırılması mümkündür”, - deyir Kim Çen İn əlavə edib.

Qeyd edək ki, Kim Çen İnın Çinə səfəri 25-28 mart tarixlərində baş tutub. Bu, Kim Çen İnın Şimali Koreya lideri postunda ilk xarici səfəri olub.

ALİMLƏR İNSANDA YENİ ORQAN KƏŞF EDİBLƏR

“The Guardian” və başqa Böyük Britaniya mediasının yazdığına görə, alimlər insanın bədənində yeni orqan kəşf ediblər. “BBC” agentliyinin məlumatına görə, əslində həmişə göz qabağında olan bu orqanı indiyədək ayrıca orqan kimi tanıyırdılar.

Verilən xəbərə əsasən, interstitium adlanan bu orqan dərinin altında bağırısaq və qan damarlarını örtən qoruyucu pərdədən ibarətdir.

Alimlər əvvəllər belə düşünürdülər ki, müxtəlif orqanları örtən pərdələr həmin orqanların öz qoruyucu örtüyüdür. Lakin indi bu orqan pərdələrinin öz aralarında çoxsaylı toxumalarla əlaqəli olduğu üzə çıxıb.

Məlumatla görə, sözügedən pərdənin əsas funksiyası orqanları xarici zərbə və əzilmələrdən qorumaqdır.

Nyu-York Universitetinin Tibb Məktəbi alimlərinin gəldiyi qənaətə görə, interstitium adlanan bu pərdə ayrıca orqan sayılmalıdır.

Alimlərin sözlərinə görə, insanın 80-ci orqanı həm də onun ən böyük orqanı sayılır. Onlar zənn edirlər ki, interstitium xərcəngin metastazla yayılmasında mühüm rol oynayır.

Eyni zamanda, alimlərin fikrincə, bir orqanda yaranan xərcəng hüceyrələri məhz interstitiumun mayesi vasitəsilə limfalarla sovrularaq başqa orqanlara yayılır.

BÖYÜK BRİTANİYADA PLASTİK BUTULKALARA VERGİ TƏTBİQ EDİLƏCƏK



“The Telegraph” qəzetinin yazdığına görə, Böyük Britaniya hökuməti okeanları çirkəndirən tullantılarda plastik materialların azaldılması məqsədilə plastik butulkalara 22 pens vergi tətbiq etməyi planlaşdırır. Bu barədə “BBC” agentliyi məlumat yayıb.

Böyük Britaniyanın Ətraf Mühit Nazirliyi bu məqsədlə Danimarka, İsveç və Almaniya olduğu kimi, belə butulkaların məntəqələrdə qəbulunu təşkil etmək niyyətindədir.

Bu sxemə görə Avropa müştəri plastik butulkaları məntəqələrə qaytardıqda alış zamanı ödədiyi 8-22 pens geri almaq hüququna malik olur.

Eyni zamanda, verilən xəbərə görə, bu məqsədlə insanlar plastik, metal və şüşə tullantılarını xüsusi dəzgahlara daxil edə biləcəklər.

Son vaxtlar okean sularının plastik butulkalar və başqa əşyalara çirklənməsi ciddi təhlükə həddinə çatıb. Bəzi hesablamalara görə, dünya okeanında 150 milyon ton plastik var.

Alimlər bildirirlər ki, hər il bir milyon quş və 100 minədək məməli heyvan məhz bu plastik maddələri yeməkdən və ya onlara ilişib qalmaqdan tələf olur. ■

Alpinistlərin axtarışları ilə əlaqədar FHN-də əməliyyat müşavirəsi keçirilib

Quba rayonunun dağlıq ərazisində itkin düşən alpinistlər - “Gılavar” hava və ekстрim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızının, Hüseynov Babur Vəqif oğlunun və Bünyatzadə Nəsim Nizami oğlunun axtarışları davam edir.

Alpinistlərin axtarışları ilə əlaqədar martın 28-də Fövqəladə Hallar Nazirliyində (FHN)

əməliyyat müşavirəsi keçirilib.

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahından AZƏRTAC-a bildirilib ki, müşavirədə axtarış-xilasetmə işlərinə cəlb olunmuş qurumların rəhbər şəxsləri iştirak ediblər. Əməliyyat müşavirəsində alpinistlərin axtarışları ilə əlaqədar bugünküdə görülmə işlər təhlil olunub, hava şəraitinin istiləşməsi ilə əlaqədar

axtarışlar üçün yaranan əlverişli şərait nəzərdən keçirilib və müvafiq göstərişlər verilib. Müşavirədə qarşıda duran digər məsələlər də müzakirə edilib.

FHN tərəfindən təşkil olunan axtarış-xilasetmə işlərinə nazirliyin peşəkar xilasedicilərindən ibarət dəstələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cəlb olunublar.

AZƏRTAC

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsi 2018-ci ildə dəftərxana və təsərrüfat mallarının satın alınması ilə əlaqədar KOTİROVKA SORĞUSU ELAN EDİR

Sənədlər 02 aprel 2018-ci il saat 16:00-dək Gəncə şəhər Səhiyyə İdarəsinə təqdim olunmalıdır. **Ünvan:** Gəncə şəhəri Nizami prospekti 412. Təndər Komissiyası.

Bakı Xoreoqrafiya Akademiyası Açıq Təndərə Dəvət Edir
Təndər 1(bir) lot üzrə keçirilir:
Lot-1. İdarənin xərcləri (balet üçün xüsusi yer örtüyü)
Təndər iştirakçılarına təklif edilir ki, öz təndər təkliflərinin möhürlənmiş, imzalanmış ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün təndər iştirakçıları lazımi texniki, maliyyə imkanlarına malik olmalıdırlar.
Təndərdə iştirak etmək istəyənlər lot üzrə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu ala bilərlər.
Lot üzrə iştirak haqqı 150 (yüz əlli) manat.
Tel.: (012) 597 24 82 (Həmid Məhərrəmov)
İddiaçıların iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:
Dövlət Xəzinədarlığı Agentliyi
KOD: 210005
VÖEN: 1401555071
Müxbir Hesabı: AZ41NABZ0136010000000003944
SWIFT CTRAEZ 22
Bakı Xoreoqrafiya Akademiyası
Hesab: 2178201-002766
VÖEN: 1400151881
Təsnifat kodu: 142340
Səviyyə: 7
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 75.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçıların aşağıdakı sənədləri təqdim etməlidirlər:
—təndərdə iştirak etmək üçün ərizə;

—təndərdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
—təndər təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
—təndər təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı gündən ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
—Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
—iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
—iddiaçının son bir il ərzində maliyyə vəziyyəti haqqında bank arayışı;
—iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
—iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır.
İddiaçıların təndərdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (təndər təklifi və bank zəmanəti istisna olmaqla) 2 may 2018-ci il saat 17:00-a qədər, iş qrafiki, təndər təklifi və bank zəmanətlərini isə möhürlənmiş ikiqat zərfdə 14 may 2018-ci il tarixdə saat 17:00-a qədər təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər qəbuldan geri qaytarılacaqdır.
Təklif zərfləri 15 may 2018-ci il tarixdə saat 12:00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. Təndər Komissiyası.

“Societe de Courtage” Sığorta və Təkrarsığorta Brokeri Məhdud Məsuliyyətli Cəmiyyətinin 2017-ci il üçün maliyyə hesabatı

“Societe de Courtage” Sığorta və Təkrarsığorta Brokeri Məhdud Məsuliyyətli Cəmiyyəti 31 dekabr 2017-ci il tarixinə mühasibat balansı		
	manatla	
	Hesabat dövrünün əvvəlinə	Hesabat dövrünün sonuna
I .UZUNMÜDDƏTLİ AKTİVLƏR		
Torpaq, tikili və avadanlıqlar	13 960,63	12 585,62
Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması		
Dəyimməz əmlak investisiyalar		
Qeyri-maddi aktivlər	12 557,76	11 301,98
Təxirə salınmış vergi aktivləri		
Uzunmüddətli debitor borcları		
Uzunmüddətli maliyyə aktivləri:		
dövlət qiymətli kağızları		
qeyri-dövlət qiymətli kağızları		
sair maliyyə aktivləri		
İştirak payı metodu ilə uçota alınmış investisiyalar		
Təsvisçi və ya səhmdarlarla hesablaşmalar		
Sair aktivlər	1 087,25	1 256,70
Cəmi uzunmüddətli aktivlər	27 605,64	25 144,30
II . QISAMÜDDƏTLİ AKTİVLƏR		
Ehtiyatlar		
Debitor borcları:	2 462 240,84	1 312 319,83
birbaşa sığorta üzrə		
təkrarsığorta əməliyyatları üzrə :	2 406 654,62	1 296 734,55
- təkrarsığortaçı üzrə	68 220,09	4 734,57
- təkrarsığortalı üzrə	2 338 434,53	1 291 999,98
asılı təqətlətlər üzrə		
büdcə üzrə	52 004,70	12 068,36
iddia tələbləri üzrə		
işçi heyət üzrə		
sığortalılara verilən borclar üzrə		
sair debitorlar	3 581,52	3 516,92
Pul vəsaitləri və onların ekvivalentləri:	193 737,85	91 252,78
kassa		
hesablaşma hesabı	56 807,52	3 392,72
valyuta hesabı	136 921,83	87 851,90
depozit hesablar		
sair pul vəsaitləri	8,50	8,16
Qısamüddətli maliyyə aktivləri:		
dövlət qiymətli kağızları		
qeyri-dövlət qiymətli kağızları		
sair maliyyə aktivləri		
Sığorta ehtiyatlarında təkrarsığortaçıların payı:		
həyat sığortası sahəsi üzrə		
qeyri-həyat sığortası sahəsi üzrə		
Sair qısamüddətli aktivlər:	144,00	255,66
gələcək hesabat dövrlərinin xərcləri	144,00	129,00
verilmiş avanslar		
təhtə hesablar		125,66
Sair aktivlər		
Cəmi qısamüddətli aktivlər	2 656 122,99	1 403 829,27
CƏMİ AKTİVLƏR	2 683 728,33	1 428 972,57

	Hesabat dövrünün sonuna	Hesabat dövrünün sonuna
I. KAPİTAL		
Ödənilmiş nominal (nizamnəmə) kapitalı	155 783,00	155 783,00
Emissiya gəliri		
Geri alınmış kapital (səhmlər)		
Kapital ehtiyatları:		
yendənqiymətləndirilmə üzrə ehtiyat		
digər kapital ehtiyatları		
Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	221 387,83	140 595,06
Hesabat dövründə xalis mənfəət (zərər)	-3 440,98	11 401,17
Mühasibat uçotu siyasətində dəyişiklikləri bağlı mənfəət (zərər) üzrə düzəlişlər		
Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	224 828,81	129 193,91
Elan edilmiş dividendlər		
Cəmi kapital	377 170,83	296 378,06
II. UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR		
Sığorta ehtiyatları:		
Həyat sığortası sahəsi üzrə		
Qeyri-həyat sığortası sahəsi üzrə		
Qarşısalmıma tədbirləri fondu		
Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər		
Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər		
Təxirəsalınmış vergi öhdəlikləri		
Kreditör borcları:		
əməyiyni ödənilməsi üzrə		
büdcə üzrə		
sosial sığorta və təminat üzrə		
digər məcburi ödənişlər üzrə		
asılı təqətlətlər üzrə		
sair kreditörlər		
Sair uzunmüddətli öhdəliklər:		
gələcək hesabat dövrünün gəlirləri		
alınmış avanslar		
Təkrarsığorta əməliyyatları üzrə öhdəliklər:	2 305 185,96	1 131 274,10
təkrarsığortaçı üzrə	2 248 719,99	1 126 539,53
təkrarsığortalı üzrə	56 466,07	4 734,57
Təsvisçi və ya səhmdarlarla hesablaşmalar		
Sair öhdəliklər	2 305 185,96	1 131 274,10
III. QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR		
Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər		
Qısamüddətli qiymətləndirilmiş öhdəliklər		
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər		
Kreditör borcları:	1 371,54	1 320,39
əməyiyni ödənilməsi üzrə		
büdcə üzrə		
sosial sığorta və təminat üzrə		
digər məcburi ödənişlər üzrə		
asılı təqətlətlər üzrə		
sair kreditörlər	1 371,54	1 320,39
Sair qısamüddətli öhdəliklər:		
gələcək hesabat dövrünün gəlirləri		
alınmış avanslar		
Təsvisçi və ya səhmdarlarla hesablaşmalar		
Sair öhdəliklər		
Cəmi qısamüddətli öhdəliklər	1 371,54	1 320,39
CƏMİ ÖHDƏLİKLƏR	2 306 557,50	1 132 594,49
CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR	2 683 728,33	1 428 972,57

“Societe de Courtage” Sığorta və Təkrarsığorta Brokeri Məhdud Məsuliyyətli Cəmiyyəti

	manatla
	Gəlirlər
Əsas əməliyyat gəliri:	
birbaşa sığorta üzrə sığorta haqları	
təkrarsığorta üzrə təkrarsığorta haqları	
sığorta ödənişlərində təkrarsığortaçıların payı üzrə	
təkrarsığortaya verilmiş müqavilələr üzrə komissiya muzzdları üzrə	
Xalis sığorta ehtiyatlarının dəyişməsi (müsbət və ya mənfi)	
İnvestisiya gəlirləri üzrə	
Subroqasiya gəlirləri	
Sair gəlirlər	333 723,09
CƏMİ GƏLİRLƏR	333 723,09
Xərclər	
Əsas əməliyyat xərcləri:	
sığorta ödənişləri və sığorta məbləğləri üzrə	
qaytarılan sığorta haqları üzrə	
tənzimləmə xərcləri	
təkrarsığortaya verilmiş sığorta haqları üzrə	
qarşısalmıma tədbirləri fonduna ayırmalar üzrə	
sığorta fəaliyyəti üzrə sair xərclər	
İşlərin aparılması xərcləri	215 979,28
Sair xərclər	99 136,13
CƏMİ XƏRCLƏR	315 115,41
Maliyyə mənfəəti (zərəri)	18 607,68
Mənfəətin nizamnəmə kapitalına yönəldilən hissəsi	
Vergitutudun əvvəlki mənfəət (zərər)	18 607,68
Mənfəət vergisi	7 206,51
Hesabat dövründə xalis mənfəət (zərər)	11 401,17

MÜSTƏQİL AUDİTORUN HESABATI

“Societe de Courtage” Sığorta və Təkrarsığorta Brokeri Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinə

Rəy

1. Biz, “Societe de Courtage” Sığorta və Təkrarsığorta Brokeri Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra - “Cəmiyyət”) 31 dekabr 2017-ci il tarixində tamamlanan il üzrə maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən, bu hesabatla əlavə edilmiş maliyyə hesabatlarının auditini aparmışıq. Hesab edirik ki, əlavə edilmiş maliyyə hesabatları Cəmiyyətin 31 dekabr 2017-ci il tarixinə maliyyə vəziyyətini və göstərilən tarixdə başa çatdıran il üzrə Cəmiyyətin maliyyə nəticələrini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli əks etdirir.

Rəy üzrə əsaslar

2. Biz auditli Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatbızın “Maliyyə hesabatlarının auditli üçün auditorun məsuliyyəti” bölməsində təsvir edilir. Biz maliyyə hesabatlarının auditinə aid olan etik normalar ilə Mühəsiblərin Beynəlxalq Etika Standartları Sürəsinin “Etika məccəlləsinin” (IESBA məccəlləsi) tələblərinə uyğun olaraq Cəmiyyətdən asılı deyilik və biz digər etik öhdəliklərimizi bu və IESBA məccəlləsinin tələblərinə uyğun yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərlidir və münasibdir.

Əsas audit məsələləri

3. Əsas audit məsələləri bizim peşəkar mühakiməmizə görə cari dövrün maliyyə hesabatlarının auditində ən əhəmiyyətli məsələlərdir. Bu məsələlər maliyyə hesabatlarının audit baxımından və maliyyə hesabatlarına dair rəyimizin formalaşdırılmasında bütövlükdə nəzərə alınmışdır və biz bu məsələlərə dair ayıqlıqda rəy vermişik.

Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti

4. Rəhbərlik maliyyə hesabatlarının Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin itirincə, dələduzluq və ya səhvli nəticəsində əhəmiyyətli təhriif olmadıqda maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının hazırlandıqda rəhbərlik Cəmiyyəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkədən başqa münaib alternativ olmadığı halda, rəhbərlik Cəmiyyətin fəaliyyəti fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fəaliyyəti fəaliyyətə aid olan məsələlər haqqında məlumatları açıqlanmasına və mühasibat uçotunun fəaliyyət prinsiplərinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

5. Bizim məqsədimiz təqdim edilmiş maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvli nəticəsində, əhəmiyyətli təhriiflərin olub-olmadığına dair kafii əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını təqdim etməkdir. Kafii əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zamanat vermək ki, əhəmiyyətli təhriif mövcud olduqda BAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkarlayır. Təhriiflər dələduzluq və ya səhvli nəticəsində yaranı bilər və ayıqlıqda yaxud məcburi istifadəçilərin belə təqdim edilmiş maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

“İmddad Audit” MMC-nin baş direktoru və auditoru İlham Süleymanov
28 mart 2018-ci il
Auditor təşkilatının ünvanı: AZ1111, Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 2C
Telefonlar: (+994 12) 569-41-61; (+994 50) 201-66-10 e-mail: i.suleymanov@imddadaudit.az

“Bakı Metropoliteni” QSC 1 ədəd - oturacaqlarının sayı 25-28 olan sərnəşin avtobusunun və 2 ədəd - oturacaqlarının sayı 24 olan avtobusun satın alınması üzrə

AÇIQ TENDER ELAN EDİR

Tender 2 (iki) lot üzrə keçirilir:

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lotlar üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilməsinə əsaslanaraq iştirak etmək üçün ərizə ilə birlikdə 01.05.2018-ci il tarixdə 12:00-dək, tender təkliflərini isə bank təminatı ilə birlikdə iki nüsxədə (əsl və surəti) 10.05.2018-ci il tarixdə saat 12:00-dək ikiqat zərflərdə bağlanmış və möhürlənmiş şəkildə Bakı şəhəri, H.Cavid prospekti -25-də yerləşən II sayılı tədris binasının 3-cü mərtəbəsinə də yerləşən Tender Komissiyasına təqdim etməlidirlər (otq N-306, tel.: 012-438-94-50; mob. 050-613-65-53).

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri 16.05.2018-ci il tarixində saat 11:00-də yuxarıda göstərilən ünvanda açılaçaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

AZTU-nun Tender Komissiyası.

İştirak haqqı - Lot-1 - 200 manat

Lot-2 - 200 manat

Hesabın adı: BAKI METROPOLITENI QSC

Hesab nömrəsi (IBAN):

AZ98AZRT38050019440010268002 AZN

VÖEN 1402871431

Bankın adı: AZƏR TÜRK BANK ASC (Mərkəz Filialı)

Kod: 501361

VÖEN: 9900006111

Müxbir hesabı:

AZ02NABZ01350100000000022944

SWIFT BIK: AZRTAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçıların tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

—tenderdə iştirak etmək üçün yazılı müraciət;

—tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

Kəlbəcər rayon “Müdafiə” fondu

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir:

Lot-1. Kəlbəcər rayonundan olan Milli Qəhrəman və Şəhid ailələrinin əbədixatirələri yad etmək üçün inşa olunmuş əbədixatirə kompleksinin ətrafında əbədixatirə quruculuğu işlərinin görülməsi

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki, maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üçün aşağıdakı məbləğdə iştirak haqqını göstərilməsinə əsaslanaraq iştirak etmək üçün ərizə ilə birlikdə 01.05.2018-ci il tarixdə 12:00-dək, tender təkliflərini isə bank təminatı ilə birlikdə iki nüsxədə (əsl və surəti) 10.05.2018-ci il tarixdə saat 12:00-dək ikiqat zərflərdə bağlanmış və möhürlənmiş şəkildə Bakı şəhəri, H.Cavid prospekti -25-də yerləşən II sayılı tədris binasının 3-cü mərtəbəsinə də yerləşən Tender Komissiyasına təqdim etməlidirlər (otq N-306, tel.: 012-438-94-50; mob. 050-613-65-53).

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri 17 may 2018-ci il tarixdə saat 12:00-də yuxarıda qeyd olunan ünvanda açılaçaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

AZTU-nun Tender Komissiyası.

İştirak haqqı - Lot-1 - 200 manat

Lot-2 - 200 manat

Hesabın adı: BAKI METROPOLITENI QSC

Hesab nömrəsi (IBAN):

AZ98AZRT38050019440010268002 AZN

VÖEN 1402871431

Bankın adı: AZƏR TÜRK BANK ASC (Mərkəz Filialı)

Kod: 501361

VÖEN: 9900006111

Müxbir hesabı:

AZ02NABZ01350100000000022944

SWIFT BIK: AZRTAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçıların tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

—tenderdə iştirak etmək üçün ərizə;

—tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

nədi;

—tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);

—tender təklifi qiymətinin 1 faizi həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin açıldığı gündən ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

—Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

—iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

—iddiaçının son bir il ərzində maliyyə vəsaiti haqqında bank tərəfindən verilmiş arayış;

—iddiaçının tam adı, hüquqi statusu, nizamnəməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

—iddiaçının müvafiq mallar üzrə mənsə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır.

İddiaçıların tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 7 may 2018-ci il saat 18:00-a qədər, iş qrafiki, tender təklifi və bank zəmanətlərini isə möhürlənmiş ikiqat zərflərdə 16 may 2018-ci il tarixdə saat 18:00-a qədər təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri 17 may 2018-ci il tarixdə saat 12:00-də yuxarıda qeyd olunan ünvanda açılaçaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

AZTU-nun Tender Komissiyası.

İştirak haqqı - Lot-1 - 200 manat

Lot-2 - 200 manat

Hesabın adı: BAKI METROPOLITENI QSC

Hesab nömrəsi (IBAN):

AZ98AZRT38050019440010268002 AZN

TƏKRAR

Xəzər Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir:
Lot-1. Məşğulluq mərkəzi üzrə işçilərin xüsusi geyim və təsərrüfat malları ilə təmin olunması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş və imzalanmış şəkildə ikitat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları texniki, maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu A144 Bakı şəhəri, Şüvəlan qəs., A.İldırım-32 ünvanından ala bilərlər.

Iştirak haqqı lot üzrə 150.00 manat.
“Kapital Bank”ın Xəzər filialı
Kod: 200178
VÖEN: 9900003611
M/h: AZ37NABZ01350100000000001944
AlIBAZ 2X
Təşkilat: Xəzər rayon MKTB
H/h: AZ29AIB33010019441700253117
VÖEN: 1200097871
Əlaqələndirici şəxs: Seyidəli Məmmədov
Telefon: 454-13-12
Ünvan: A144 Bakı şəhəri, Şüvəlan qəs., A.İldırım-32
Iştirak haqqı heç bir halda geri qaytarılmır.
 İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

—*tenderdə iştirak etmək üçün ərizə;*
 —*tender təklifi qiymətinin 2 faizi həcmində bank təminatı (zərflərin açıldığı gündən ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);*
 —*Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;*
 —*iddiəçinin son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;*
 —*iddiəçinin müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları, işlərin yerinə yetirilməsi üçün analoji işlərdə təcrübəsi.*

—*iddiəçinin son bir il ərzində maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;*
 —*iddiəçinin tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.*
 İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 16 may 2018-ci il saat 17:00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikitat zərfdə 24 may 2018-ci il saat 17:00-dək təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
 Təkliflər 25 may 2018-ci il saat 11:00-da qeyd olunan ünvanda açılacaqdır.
 İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender Komissiyası.

AR ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaədənrlərlə İş İdarəsi mühafizə xərclərinin satın alınması ilə əlaqədar olaraq kotirovka sorğusu elan edir. Təkliflər 04 aprel 2018-ci il saat 17:00-dək (ünvan: Bakı şəhəri, Z.Bünyadov prospekti 1965-ci məhəllə) qəbul olunur.

Əlaqə telefonu: 562-10-86

TƏKRAR

AMEA INFORMASIYA TEKNOLOGİYALARI İNSTİTUTU

AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tender 3 lot üzrə keçirilir:
Lot 1 – “İdarənin digər xərcləri” iqtisadi təsnifat kodu üzrə malların alınması
Lot 2 – Dəftərxana və təsərrüfat mallarının alınması
Lot 3 – İstehsalda istifadə olunmayan qeyri-maddi aktivlərin alınması

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikitat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lotlar üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, B.Vahabzadə küçəsi 9 A (Əlaqələndirici şəxs: Əliyev Əkbər, telefon: (+994 55 940 94 08) ünvanından ala bilərlər.

Iştirak haqqı
lot 1 - 60,00 manat
lot 2 - 80,00 manat
lot 3 - 100 manat
Hesab: AZ77CTRE000000000000004138404
5003082841
BSK 7
BTk 142340
Bank: Dövlət Xəzinədarlıq Agentliyi
Kodu: 210005
VÖEN: 1401555071
M/H: AZ41NABZ01360100000000003944
S.W.I.F.T: CTREAZ22
Iştirak haqqı heç bir halda geri qaytarılmır.
 İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. *Tenderdə iştirak etmək üçün yazılı müraciət;*
 2. *Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;*
 3. *Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);*
 4. *Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);*
 5. *Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;*
 6. *İddiəçinin son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;*
 7. *İddiəçinin son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;*
 8. *İddiəçinin tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;*
 9. *İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;*
 10. *Digər sənədlər.*

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 02 may 2018-ci il saat 17:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikitat zərfdə 14 may 2018-ci il saat 17:00-a qədər Bakı şəhəri, B.Vahabzadə küçəsi 9A ünvanına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 15 may 2018-ci il saat 11:00-da Bakı şəhəri B.Vahabzadə küçəsi 9A ünvanında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI.

TƏKRAR

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Gəncə Regional Mədəniyyət və Turizm İdarəsi

AÇIQ TENDER ELAN EDİR

Tender 2 (iki) lot üzrə keçirilir:

Lot-1. Bərk inventar

Lot-2. Avadanlıq.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş və imzalanmış şəkildə ikitat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə imkanlarına malik olmalıdır.

Tenderdə iştirak etmək istəyənlər lotlar üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu ala bilərlər.

Iştirak haqqı:
Lot-1 — 500 AZN
Lot-2 — 150 AZN.
Dövlət Xəzinədarlıq Agentliyi
Kod: 210005
VÖEN: 1401555071
M/h: AZ41NABZ01360100000000003944
H/h: AZ41CTRE0000000002182602
VÖEN: 2300144211
S.W.I.F.T CTREAZ 22
Ünvan: Gəncə şəhəri, Əttalar küçəsi,
Məhsəti Gəncəvi Mərkəzi
Əlaqələndirici şəxs: Muradov Bəxtiyar Yunis oğlu
Tel.: (022) 266-29-51.
Iştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

—*tenderdə iştirak etmək üçün ərizə;*

—*tender təklifi dəyərinin 2 faizi həcmində bank təminatı (zərflərin açıldığı gündən ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);*

—*Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;*

—*iddiəçinin son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;*
 —*iddiəçilərin müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları, işlərin yerinə yetirilməsi üçün analoji işlərdə təcrübəsi;*
 —*iddiəçinin son bir il ərzində maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;*
 —*iddiəçinin tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.*

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 15 may 2018-ci il saat 17:00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikitat zərfdə 23 may 2018-ci il saat 17:00-a təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Təkliflər 24 may 2018-ci il saat 11:00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender Komissiyası.

ELAN

“Para” Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının nəzərinə!

2018-ci il aprelin 30-da saat 11:00-da Bakı şəhəri, Nəsimi rayonu. Səməd Vurğun ev 60 ünvanında yerləşən təşkilatın inzibati binasının konfrans zalında səhmdarların növbədənəknar ümumi yığıncağı keçiriləcəkdir:

Gündəlikdə duran məsələ:

1. Nizamnamə kapitalına yenidən baxılma

2. Digər məsələlər

Səhmdarlardan xahiş edilir ki, yığıncağa şəxsiyyət vəsiqəsilə gəlsinlər.

TƏKRAR

Sabunçu Rayon Kommunal Təsərrüfat İdarəsi

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir.
LOT-1. Məşğulluq mərkəzində çalışan 500 nəfər işçilərin xüsusi geyim və təsərrüfat malları ilə təmin olunması

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş və imzalanmış şəkildə ikitat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 100 manat məbləğində iştirak haqqını aşağıdakı göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tender əsas şərtlər toplusunu Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, V.Əhmədov 21A ünvanından ala bilərlər.

Ünvan: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, V.Əhmədov 21A
Əlaqələndirici şəxs: Məmmədov Rüstəm
Tel.: 050-311-90-32

A1. Benefisiar (alan) bank
Adı ABB ASC Sabunçu filialı

Kodu: 805573
VÖEN: 9900001881
M/h AZ03NABZ01350100000000002944
S.W.I.F.T. İBAZAZ2X
Sabunçu Rayon Kommunal Təsərrüfat İdarəsi
H/h AZ93İBAZ38060019449955914212
VÖEN 1800196641
Iştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

—*tenderdə iştirak etmək üçün ərizə;*

—*tender təklifi dəyərinin 2 faizi həcmində bank təminatı (zərflərin açıldığı gündən ən azı 60 bank günü qüvvədə olmalıdır);*

—*Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;*

—*iddiəçinin son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;*

—*iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları, işlərin yerinə yetirilməsi üçün analoji işlərdə təcrübəsi;*

—*iddiəçinin son bir il ərzində maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;*
 —*iddiəçinin tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.*

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 15 may 2018-ci il saat 17:00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikitat zərfdə 23 may 2018-ci il 17:00-dək təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Təkliflər 24 may 2018-ci il saat 15:00-da qeyd olunan ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender Komissiyası.

TƏKRAR

Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi

AÇIQ TENDER ELAN EDİR

Tender 3 (üç) lot üzrə keçirilir.
LOT-1. Təsərrüfat mallarının alınması
LOT-2. Məşğulluq mərkəzində çalışan 700 nəfər işçilərin xüsusi geyimlərlə təmin olunması

LOT-3. Məşğulluq mərkəzində çalışan 700 nəfər işçilərin təsərrüfat malları ilə təmin olunması

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş və imzalanmış şəkildə ikitat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər hər lot üzrə 200 manat məbləğində iştirak haqqını aşağıdakı göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı şəhəri, Nərimanov rayonu, Dəmirçizadə küçəsi-22 ünvanından ala bilərlər.

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Dəmirçizadə küçəsi-22
Əlaqələndirici şəxs: Cahangirov Telman
Tel.: 012-496-26-57
A1. Benefisiar (alan) bank
Adı ABB Nərimanov filialı
Kodu: 805540
VÖEN: 9900001881
M/h AZ03NABZ01350100000000002944
S.W.I.F.T. İBAZAZ2X
Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi
H/h AZ17İBAZ38060019449784231206
VÖEN 1500376341

Iştirak haqqı heç bir halda geri qaytarılmır.
 İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

—*tenderdə iştirak etmək üçün ərizə;*

—*tender təklifi dəyərinin 2 faizi həcmində bank təminatı (zərflərin açıldığı gündən ən azı 60 bank günü qüvvədə olmalıdır);*

—*Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;*

—*iddiəçinin son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;*

—*iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları, işlərin yerinə yetirilməsi üçün analoji işlərdə təcrübəsi;*

—*iddiəçinin son bir il ərzində maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;*
 —*iddiəçinin tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.*

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 16 may 2018-ci il saat 17:00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikitat zərfdə 24 may 2018-ci il 17:00-dək təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Təkliflər 25 may 2018-ci il saat 15:00-da qeyd olunan ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender Komissiyası.

TƏKRAR

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsi

AÇIQ TENDER ELAN EDİR

Tender 3 (üç) lot üzrə keçirilir:

Lot-1. Bərk inventar

Lot-2. Avadanlıq

Lot-3. Digər maşın və avadanlıq.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikitat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lotlar üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Şəmkir rayonu, M.Ə.Sabir 38 (telefon: (050) 535-84-84) ünvanından ala bilərlər.

Iştirak haqqı:
Lot-1 — 500 AZN
Lot-2 — 150 AZN
Lot-3 — 150 AZN
“Kapital Bank”ın Şəmkir filialı
Kod: 200479
VÖEN: 9900003611
M/h: AZ37NABZ01350100000000001944
H/h: AZ97AIB310205101944700221147
VÖEN: 850017539
S.W.I.F.T. AlIBAZ 2X
Əlaqələndirici şəxs: Əliyev Yəhya
Iştirak haqqı heç bir halda geri qaytarılmır.
 İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. *Tenderdə iştirak etmək üçün yazılı müraciət;*

2. *Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;*

3. *Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);*

4. *Tender təklifi dəyərinin 2 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü ərzində qüvvədə olmalıdır);*

5. *Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;*

6. *İddiəçinin son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;*

7. *İddiəçinin son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;*

8. *İddiəçinin tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;*

9. *İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları, işləri yerinə yetirmək üçün analoji işlərdə təcrübəsi;*

10. *Digər sənədlər.*

Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 15 may 2018-ci il saat 17:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikitat zərfdə 23 may 2018-ci il saat 17:00-a qədər təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 24 may 2018-ci il saat 17:00 tarixdə açılacaqdır.